



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11 iyul 2016-ci il Bazar ertəsi № 148 (6469) Qiyməti 60

Xəbər

**Qusarda  
gənc ana  
iki uşağı  
ilə itkin  
düşüb**

yazısı sah.14-də

## Gündəm

**NATO erməniləri məyus etdi -  
Sərkisiyann impiçmenti gündəmə gəlir**



Alyansın Varşava sammitinin yekun kommunikesi düşmən ölkədə çəşqinqılıq yaratdı

yazısı sah.9-də

**Ölkənin taxıl gözləntisi:  
idxləndan asılılıq azalacaqmı?  
- Reportaj, araşdırma**

yazısı sah.10-də

**Prezident İlham Əliyev  
nazirləri topladı**

yazısı sah.2-də

**Azərbaycan dağıdıcı  
sel təhlükəsi ilə üzləşə  
bilər - Xəbərdarlıq**

yazısı sah.14-də

**İŞİD-i ayaqda saxlayan əsas  
faktor - maliyyə, yoxsa...**

yazısı sah.9-də

**Politoloq:  
“Növbəti müharibə Ermənistani  
yerlə yeksan edəcək”**

yazısı sah.11-də

**Ölümü tezleşdirən mobil  
telefon, Wi-Fi, mikrodalgalı  
soba... - bəs çıxış yolu?**

yazısı sah.14-də

**“Avro-2016” futbol  
həyəcanı bitdi - ən maraqlı  
və yadda qalan məqamlar**

yazısı sah.15-də

**Sırli qala və ya 109 il əvvəl  
çar podpolkovnikinə  
atılan güllə**

Əməkdaşımız Zaqtatalada məhv olmaq üzrə olan tarixi tikiliyən yazır

yazısı sah.12-də

**“Aralıq plan”dan “aralıq sülh”ə kecid ərəfəsində**

## **İKİNCİ CƏHD - LAVROVUN GECİKMİŞ BAKİ SƏFƏRİNDE ÜÇ HƏDƏF**

NATO sammiti çərçivəsində Qarabağ danışqalarından dərhal sonra Rusiya XİN başçısı Azerbaycana nə ilə gelir?; İrevandakı qapalı müzakirələrin Bakı davamı bəzi “İ”lərin üzərinə nöqtə qoya bilər; “Moskva və Ankara problemi birgə həll edə bilər” bəyanatının pərdəarxası...



musavat.com  
Togrul İsmayılov

yazısı sah.3-də

## **Binəqədidi dəki yanğında sırlı 16-ci meyit - sensasiyon araşdırma**

Yanığın zamanı özünü binadan atdığı deyilən Yaşar Nəcəfzadə bir müddət əvvəl niyə qəbiristanlıqda şəkil çəkdirib? Əməkdaşımız Azərbaycandakı sırlı yanğınlardan seriyasının izinə düşüb

yazısı sah.5-də



**Akif Çovdarovun  
ürəyi və  
jurnalıstin  
qatlı...**

yazısı sah.3-də



**Azay Quliyev:  
“Kəlbəcərlı  
girovlarla  
görüşməyə  
hazırıram”**

yazısı sah.7-də



**Eldar Namazov:  
“Azərbaycan  
istədiyi an  
mühəribəyə  
başlayıb qalıb  
gələ bilər”**

yazısı sah.4-də



## Aprel döyüslərində yaralanan tankımız dünyasını dəyişdi

**A**prelin 2-də cəbhə xəttindəki döyüslər zamanı ağır yaralanaraq həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Qara oğlu Tağıyev dünən səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Axar.azxəbər verir ki, bu barədə Milli Məclisin 47 sayılı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydin Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmet edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Rahim Tağıyev 1997-ci ildən başlayaraq müddətdən artıq xidmet etmiş hərbi qulluqçu kimi ordu sıralarına yollanıb. Aprel döyüsləri zamanı ağır yaralandığı üçün Bakıdakı Hərbi Hospitalda müalicə edilirdi. Həkimlər onun sağ qalsası belə, komadan ayılmayacağını bildirmişdilər. Çünkü qəlpə onun baş nahiyyəsinin eksər hissəsini qoparmışdı.

Tankçı aprel döyüslərindən bu tərefə müxtəlif vaxtlarda 3 dəfə əməliyyat edilib. Onun 3 övladı var. Bir müddət əvvəl onun banklardan birinə olan 6 min manat borcu dövlət rəsmilərinin işə qarışmasından sonra bağışlanmışdı.

Allah rəhmət elesia.



## Binəqədidi yaşlılıq ərazi belə hasarlandı - sakinlər narazıdır

**B**akının Binəqədi rayonunda yaşlılıq ərazi tikinti şirkəti tərəfindən zəbt edilib. Hasara alınan ərazi-de xeyli sayıda ağac kesilib. Bu məlumatı musavat.com-a sakinlər veriblər. Onların sözlərinə görə, əvvəller şəhər ağaclarının olduğu yaşlılıq ərazi ətrafda olan binaların sakinlərinin istirahət məkanı olub. Lakin sonradan ərazi hasara alınıb, hasarın içərisində olan ağacların bir hissəsi kəsilib.

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki bu yaşlılıq ərazi "Kristal Abşeron" tikinti şirkəti tərəfindən hasara alınıb. Artıq ağaclar kəsiliş ərazidə yaşayış binasının tikintisi üçün təməl qazılır. Sakinlər deyir ki, bu ərazidə sakinlərin istirahəti üçün heç bir yerdə istirahət parkı nəzərdə tutulmayıb. Yaşıllıq ərazilər isə müxtəlif tikinti şirkətləri tərəfindən zəbt edilir.

"Uşaqların oynaması üçün bizim ərazidə park yoxdur. Olan yaşlılıqları da məhv edirlər. Kime dərdimizi deyək, bilmirik. Burada onurlarla ağac kesilib. Bir gündə hasara aldılar. Hasarın içindeki ağacları hissə-hissə kəsdlər. Qalanları da kəsəcəklər. Ağacların hər gün azaldığının şahidi olur. Bu böyüklikdə tikinti aparırlar, ərazini hasarlayırlar. Yəqin ki, icra hakimiyyəti aidiyəti qurumlar bunu görür. Kim özbaşına gəlib bu işi görər? Ele bu sebədən də bilmirik ki, nə edək", - deyə sakinlər müraciətində bildirirlər.

Qeyd edək ki, son zamanlar paytaxtin müxtəlif rayonlarında yaşlılıqların məhv edilməsi halları müşahidə olunur. Ağacların məhv edilməsi əsasən axşam saatlarında baş tutur. Binəqədi rayonu bu cür özbaşınalıqların ən çox qeydə alındığı rayonlardandır.

□ İ.MURADOV

# İlham Əliyev nazirləri topladı

Prezidentin sədrliyi altında Nazirlər Kabinetinin iclası keçirilib



mədzədə ilin altı ayının yekununa dair məruzələrlə görüş ediblər. Ölkə başçısı iclasunlarına dair məruzələrlə çəda yekun nitqi söyleyib.



## Bakiya elektriklə işləyən avtobuslar gətirilir

Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətirilecek. "Trend" istinadən xəbər verir ki, bu nu jurnalistlərə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

Bu yaxınlarda Berlində Almanmanın "Eurabus" şirkətinin rəhbərliyi ilə həmin modellərin çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb: "Memorandum bir ay-ay yarımdə elektrik avtobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur və burada aprobasiyadan keçirilecek. Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik".

Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, bu na görə də en optimal variantı tapmaq zəruridir: "Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa hazırır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji temizdir".

X.Fətiyev qeyd edib ki, gələcəkdə ixrac edilməsi üçün bu nou-hauların qonşu ölkələrdə irəliliyi də əsas məqsədlərdən biridir.

## NATO-nun qərarı Rusiyani qəzəbləndirdi

"NATO Rusiyaya qarşı qəbul etdiyi qərarlarla son dərəcə məhdud görüslü ittifaq olduğunu bir daha göstərdi". Axar.az xəbər verir ki, bu sözləri Kreml sözcüsü Dmitri Peskov NATO-nun Polşa və Baltikyanı ölkələrdə əlavə taborların yaradılması ilə bağlı qəbul etdiyi qərara müsbət bildirərkən deyib.

"Avropanın ortasında və Yaxın Şərqdə hər saatda onlarla insanın hələk olduğu halda, Rusiya təhdidindən danişməq yersizdir. Putin 16 ilən bəri NATO ilə əməkdaşlıq etmək niyyətindədir. Lakin bu ittifaq sərhədlimizə hərbi qüvvələr yerdirsə, hansı əməkdaşlıqlardan səhbet gedəbilər. Biz problem çıxardan təref olmadıq", - Peskov bildirib.

Qeyd edək ki, NATO Baş katibi Yens Stoltenberq Polşa və Baltikyanı ölkələrdə 4 əlavə taborun yaradılması barədə qərar verildiyini açıqlamışdı.

### "Elm" tədris mərkəzi

#### MAGIC LANGUAGES

- ➔ Ali məktəblər xarici dillər
- ➔ kompyuter kursları
- ➔ Magistratura - dövlət qulluğu - məntiq
- ➔ 1.C. mühəsibat - anbar - bank işi
- ➔ Məktəbə qədər həftədə 5 dəfə
- ➔ Sürəcülük kursları (1 aya 100 AZN)

**Ünvan:** 1. «Neftçilər» metrosu 40 mərt. R.Rüstəmov-44

Tel:/Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050) 203-55-95

**Ünvan:** 2. «İnşaatçılar» metrosu 60 metr. «Iran» klinikasının yanına

Tel:/Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

**E**ynulla Fətullayev özüünüm facebook sehifesində "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu MTN general Akif Çovdarovun öldürməsi haqda status yazıb. Bundan avvel də oxsar iddialarla çıxış edən E. Fətullayev yazar: "Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-ci ildə Almaniyada ürəkle bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonar ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünkü artıq çoxlara na məlum idi ki, Elmari bu cellad qətlə yetirib. Daire qapanmışdır..."

Vaxtilə "Monitor" jurnalında Elmar Hüseynovla birlikdə çalışılan Eynulla Fətullayev ötən ilin noyabrında Akif Çəvdarov hebs edilərkən "Elmarın qatılı qandallandı" demişdi. Həmin dövrde Elmar Hüseynovun qətlini araşdırmaq məqsəd ilə yaradılan İctimai Komitənin üzvlərindən olan Şahbaz Xudooğlu demişdi ki, apardıqları araşdırımlar nəticəsində belə qənaətə

gəliblər ki, E.Hüseynovun izlənməsinə Akif Çovdarov başçılıq edib.

Ş.Xudoğlunun həmin açıqlamasından sitat: "Amma nə qədər ki istintaq bu baradə"

Şanlıca Audduglu demmiş olur ki, ilk günden E.Hüseyinovun qoteline rehbərlik edilməsində Akif Cəvadarovun da adını, hal-

hə qədər ki, istintaq bu barədə Akil Çəvədarovun da adını hal-

landırıb: "Bizim də ehtimalları  
mız vardı. Ola bilər ki, Elmarın  
qətli yenidən gündəmə gelsin.  
İstintaq təzələnsin və Çovda-  
rov bununla bağlı dindirilsin. Bu  
mümkündür, amma bunu istin-  
taq orqanı həyata keçirməli-  
dir."

Elmar Hüseynov 2005-ci il

İsmail Hacıyev, 1995: 51  
martın 2-de yaşadığı evin karşıs-  
sında tapançından atılan 7 ateş  
neticəsində qətlə yetirilib.  
Qətlde iştirak etmiş şəxslərin  
adları, soyadları, yaşayış yerleri  
müəyyən olunsa da, bugünə  
qədər həmin şəxslərin Gürcüs-  
tan tərəfindən Azərbaycanan

ekstradisiyası üçün addımlar atılmayıb.

E.HÜSEYNOV

# NATO sammiti Azerbaycan üçün müsbət nəticələrle tarixe keçdi


**Ekspert:** "Azərbaycan bölgənin açar dövlətinə çevrilir"

**V**arşavada keçirilən NATO sammiti arxada qaldı. Ekspertlər nüfuzlu beynəlxalq tedbirin Azərbaycan adına müsbət nəticələrinin olduğunu bildirirlər. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədin sammitin yekununda qəbul edilməsi erməniləri məyus edib.

Aprel döyüşlerinin beynəlxalq aləmin Azərbaycana qarşı münasibətinin müsbət yönədəyişməsini NATO sammiti bir daha sübut etdi. Bunu yekun bəyannamədə Azərbaycanla bağlı qərarlardan açıq şəkildə görmək mümkündür.

**Politoloq Elxan Şahinoğlu**  
“Yeni Müsavat” açıqlamasında Alyansın Varşava sammitinin Azərbaycan üçün nəticələrini bu şəkildə dəyişənləndirdi: “Müstəqillik qazandığımız ildən bu yana NATO ilə əməkdaşlıq edirik. Azərbaycanın strateji tərəfdəsi olan ölkələrdən Gürcüstan və Ukrayna illər öncədən NATO-a üzvlük məsələsini qarşılaraq məqsəd qo-yublar. Amma Azərbaycan bunu etmir. Çünkü Rusiyani qıcıqlandırmaqdan çəkinir. Rusiya NATO üzvü olmayan ölkələrə qarşı narahatlıq hiss edir. Özüne qarşı da təhlükəsizlik məsələsində narahatlığı olur. Buna baxmayaraq, NATO ilə iki istiqamətdə əmək- canın kənardə qalması mümkün deyil - baxmayaraq ki, Varşavadağı sammitdə Ermənistən prezidenti də iştirak etdi. NATO-nun şərqdə ən böyük hərbi qüvvəsi Əfqanistəndədir. Burada qaya-da-qanun yaratmağa çalışırlar. Azərbaycan da Əfqanistəni dost olkə sayır və orada ordunun qurulmasına dəstek verir. Əfqan mütəxəssisləri Azərbaycana gəlib, burada hərbi kurslar keçirlər. Bu da NATO-nun maraqlarına uyğundur. Artıq Azərbaycan bölgənin açar dövlətinə çevirilir. NATO enerji resurslarının dünya bazarına təhlükəsiz şəkilde çatdırılması üçün Azərbaycanla əməkdaşlığı genişləndirə biler”.

daşlıq Azərbaycanın xeyrinədir. Ordumuzda müəyyən islahatlar həyata keçirilir. Azərbaycan ordusu NATO standartlarına keçməyə çalışır. Burada əsas rolu Azərbaycanın strateji müttəfiqi olan Türkiye oynayır. Qardaş ölkə NATO-nun ən fəal ölkələrindən biridir. Azərbaycan NATO-ya üzv olmasa da, qurumun ən fəal ölkələrindən biri olan Türkiyə ilə yaxından əməkdaşlıq edir. Üç aydan bir təlimlər keçirilir, ordu NATO standartlarına yaxınlaşır. Bundan



hörmət edin. Azərbaycanın özü-nün də Ermenistanın ərazi bütövlüyüňə heç bir iddiası yoxdur. Söhbət burada işgal altındaki torpaqların boşaldılmasından gedir. Ermənilər Azərbaycanda separatlıqla məşğuldurlar. Amma biz tərəfdən bu hal yoxdur".

E.Şahinoğlu Ukrayna, Gürçüstan ve Öfqanistanla bağlı sammitde qəbul edilən qərarlara da toxundu: "Ukrayna ve Gürcüstanın NATO-ya üzv qəbul olunmaları əvvəlki sammitlərdən gündəmə gelmişdi. Amerika bunu dəstekleyirdi. Cox təssüf ki, Amerikanın dəstəyinə baxmayaraq, Fransa ve Almaniya NATO-nun Ukrayna ve Gürcüstanla güclənməsinin əleyhinə çıxdılar. Bu hadisələr 2006-08-ci illəri əhatə edirdi. O zaman Fransa ve Almaniya bunun əleyhinə çıxmışsaydılar, Rusiya nə Gürcüstanı, nə də Ukraynanı parçalaya bilməzdi. Amma bunu etmədilər. Əslində bu sammitdə də Ukrayna ve Gürcüstanı NATO-a üzv olmaq tarixinin veriləcəyi gözlenilmirdi. Sadəcə, birgə komissiyalarla bağlı fikirlər var idi. NATO hər iki ölkəni pis vezivətdə govub, Gürcüstani parçaladı, üstündən ilər keçəndən sonra isə Ukrayna eyni aqibəti yaşadı. Burada NATO-nun da günahı çox idi. Bu qurum daha çox üzvlərinin təhlükəsizliyini düşünür. Bununla Rusiya mesaj verilir ki, öz üzvlərimizi qarantiyaya götürürük. Çünkü Rusiya yanın Ukraynaya müdaxiləsi NATO-nu çox qorxutdu. Düşünürək ki, Rusiya Baltıkəni əraziləre də müdaxilə edə bilər, rusdilli əshalin qorumaq adı altında. Rusiyada NATO-nun son qərarlarını təqdimetsələr də, özləri yaxşı bilirlər ki, NATO-ya çıxış yolu qoymayıblar. Əger Rusiya Ukrayna və Gürcüstanı parçalamasayıd, bu gün NATO ile əməkdaşlıq ən yüksək seviyyədə ola bilərdi. Faktiki hazırlarda bu əməkdaşlıq dondurulub. Rusiya öz siyasetinin qurbanı olub".

Cünki Ukrayna ve Gürcüstan NATO-ya üzv olmayı qarşılına məqsəd qoymaqla Rusiya ilə münasibətləri korladılar. Bunun qarşılığında NATO bu dövlətlərin təhlükəsizliyini qorumaq üçün ciddi qərarlar qəbul etməli idi. Bunun heç biri görülmədi. 2008-də Rusiya Gürcüstanı parçaladı, üstündən ilər keçəndən sonra isə Ukrayna eyni aqibəti yaşadı. Burada NATO-nun da qünahı cox idi. Bu qu-

dəndir. Oyunları bağlı tiflərinə tez-tez sosial şəbəkələrdə bölüşen İ.Quliyev də yerli futbol azarkeşlərinin matçları daha çox xarici kanallardan izlədiyini deyr. Bunun səbəbinin isə daha çox şərhçilərin peşəkarlığı ilə bağlı olduğunu düşünür: "Euro-2016"nın eksər oyunlarını izləmişəm. Oyunları həm yerli, həm türk, həm də rus kanalları vəsiatəsilə izledim. Yerli kanallarla bir neçə oyuna öz şərhçilərimizin keyfiyyət səviyyəsi ilə tanış olmaq üçün baxdım. Son vaxtlar yerli idman şərhçilərimizin səviyyəsi xeyli artsada, problemlər hələ də var. Bu baxımdan, azarkeşlərin eksəriyyəti oyunları xarici telekanallardan izləməyə üstünlük verirlər. Mən də tutaq ki, Türkiyə yığmasının oyunlarına TRT-dən, Rusiya yığmasının oyunlarına NTV-dən baxdım. Digər oylara baxarkən isə şərhçinin kim olmasına asılı olaraq seçim etdim".

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri **Samir Əsədli** da çempionatı daha çox TRT-dən izləyənlərdəndir. S. Əsədli futbol matçlarını türkiyeli şərhçilərin dəha maraqlı şəkilde şərh etdiyini düşünür: "Çempionatın oyunlarına dostlarla birlikdə müxtəlif yerlərdə baxdıq, hansı yerdə hansı telekanal olurdusa, həmin telekanaldan baxırdıq. Adətən matçları TRT-dən izlədim. Bu da yəqin ki, dil məsələsinə görə, həm də türkiyeli şərhçilərin futbolu maraqlı şərh etməsi ilə bağlı ola bilər."

AĞ Partiyanın sedri **Tural Abbaslı** da futbol maçlarını Türkiye televizyonlarından izleyip: "Bəzi oyunları İctimai Televiziya- dan da izlədim. Amma LİG TV və digər Türkiye televizyonları oyunları daha maraqlı şəkildə təqdim edirlər. Şərhçilər oyun zamanı futboldan danışırlar".

Tanınmış jurnalist **Cavid İsmayıllı** isə çempionat ərzində bir neçə oyuna baxdığını və həmin oyunları İctimai Televiziyadan izlədiyini bildirdi.

## Cavanşır ABBASLı

**S**on 3 ayda Azərbaycan və dünya siyasetində ciddi proseslər gedir. Aprel döyüşləri ilə ölkəmiz Dağılıq Qarabağ probleminin həlli istiqamətində önemli üstünlük əldə etdi. Azərbaycan ordusunun qazandığı uğurlar, president İlham Əliyev və Serj Sərkisyan arasında qısa müddətdə keçirilən iki görüş bunu sübut etdi.

Tanınmış politoloq, "Azərbaycan Namine" İctimai Forumunun prezidenti Eldar Namazovla Azərbaycan və dünyada gedən son prosesləri dəvərləndirdik.

- *Apreldən başlayaraq Dağılıq Qarabağ ətrafında cəzayən edən hadisələr Azərbaycanı qane edir?*

- Azərbaycan və Ermənistən prezidentləri artıq iki dəfə görüşüb. Aprel döyüşlərinə sonra sizin qəzətdə silsilə müsahibələrim oldu. Hərbi və diplomatik baxımdan yaranmış vəziyyəti dəyərləndirdim. O vaxt dediklərim hesab edirəm doğru idi və sözlərim qüvvəsində qalır. O dövrən bu yana dəyişən o oldu ki, guya nüvə silahının olması ilə bağlı Ermənistanda hərbi sahəde kampaniya aparıldı. Raketlərle bağlı da kampaniyanın şahidi olduq. Bu silahlar sovet dövründə istehsal olunub. Ermənilər raketlərle rəqib tərəfi dağlıcaqlarını deyirdilər. Bu, Hitlerin sovet ordusunu Berlini tutarkən yerin altında gizləniləcək sehri silahın kəşf olunacağına və bu yolla SSRİ-ni möğləb edəcəyinə olan ümidiñə bənzəyirdi. Möğləb olan ermənilər belə illüziyalara qapıldılar. Çirkli silahlar bütün dünyada monitoring aparan təhlükələrdən biridir. Bunu daha çox terrorçu qruplardan gözləyirlər. Nüvə silahının terrorçuların əline keçməməsinə çalışırlar. Amma bunu bir dövlət açıq şəkildə deyərsə, o dövlət ciddi təzyiqlərə məruz qala bilər. Ona görə də erməni tərəfi bunu müxalifətin dili ilə dedi. Çünkü təhlükə olarsa, sığorta-lana bileyəklər. Bu çirkli silahların mühəribənin gedisi-ne təsis edəcəyini düşünmürəm. Sadəcə, şüalar nəticəsində bəzi xəstəliklər meydana çıxa bilər. Terrorçular istifadə edə bilərlər, amma dövlət yox. Belə olarsa, Azərbaycana tam haqq verilər ki, düşmən ölkəni darmadığın etsin. Buna görə ermənilərin bəyanatları mənasızdır. Raketlər sovetlər dönməndən ugursuz silah sayılır. Hətta istehsalı da dayandırılmışdır. Bu silahların istifadə müddəti 22 ildir. 2010-cu ildən artıq bu silahlar təhvil verilməli idi. İndiki zamanda bu silahlar-dan istifadə etmek həmin dövlət üçün təhlükəlidir. İraq mühəribəsində Səddam Hüseyn ordusu bu silahlardan yüzdən çox ateş açdı ki, onlardan yalnız biri hədəfə dəydi. Nəticədə 100-dən çox Amerika əsgəri hələk oldu. Vaxt keçmiş silahlarla ermənilər Azərbaycana hələk oldu. Vaxt keçmiş silahlarla ermənilər Azərbaycana gəlmək isteyirlər. Hərbi balansı artıq ermənilərdir. Torpaqlar azad olun-

özü etiraf edirlər. Erməni ekspertlər deyirlər ki, Azərbaycan ordusu istədiyi an mühəribəye başlayıb qalib gələ bilər.

- *Diplomatik siyasetimiz neçə, qonaqbaxşdırımı?*

- 1994-cü ildən Azərbaycanın diplomatik siyasetini daim mətbuatda müdafiə etmişəm. Mövqeyim bu olub ki, hər bir diplomatın arxasında real güc olmalıdır. O zaman

mayınca, Azərbaycanın ikinci dəfə hərbi əməliyyatlara başlayacağı mesajı beynəlxalq aləmə verilməlidir. Hesab edirəm ki, ne qədər beynəlxalq aləm Qarabağ məsələsinə vacib gözəl baxmasa, ikinci dəfə Azərbaycanın hərbi əməliyyatlara başlaması aktuallaşacaq. Ermənilər həysizcasına deyirlər ki, Rusiya onları müdafiə etmedi. Beynəlxalq ekspertlər dəfələrle

antlardan biri idi. Bu proses Britaniyaya daha böyük zərbe vurdu, neinki Avropa Birliyinə, Şotlandiya və Şimalı İrlandiya krallıqdan çıxmaga daha ya-xındırlar. Buna meyil edirlər. Onların əllərinə əsas düşdü ki, krallığın tərkibində qalmaqla bağlı referendum keçirəndə Britaniyanın Avropa İttifaqında olmasına daha çox üstünlük vermişdilər. Bu prosesin birləşmədə ziyan vuracağı istisna

heç bir beynəlxalq tribunal olmayıb, qərar da çıxarılmayıb. Avropa ölkəleri vaxtı ilə ermənilər Osmanlı imperiyasına qarşı üsyanə təhrif edir, silahlar və vədlər verirdilər. Neticədə ermənilər arxa cəbhədə üşyan qaldırdılar və özlərini fəlakət qarşısında qoydular. İndi ermənilər bunun hesabını həmin ölkələrdən çıxırlar ki, bizi qırdırmışınız, heç olmasa bəyanat qəbul edin. Hazırda bu

doğanın düzgün siyaseti idi. Eyni vaxtda həm Avropa, həm Rusiya, həm də Suriya ilə müharibə aparmaq qeyri-mümkinidür. Çünkü Avropa müeyyən mənada iç üzünü Türkiyəyə qarşı açdı. Hər iki ölkə arasında münasibətlər düzələn kimi Avropa öz təzyiqlərini Türkiyəyə qarşı gücləndirdi. Türkiye bu proseslərdə özünü qorudu. Əksəriyyət deyir ki, Türkiye hələk olan pilotun ailəsindən üzr isteyib. Türkiyə adının səhv olduğunu heç vaxt bəlli etməyib, indi de belə oldu. Son yaxınlaşmadan da-ha çox sevinən Rusiyadır. Artıq ruslar Antaliyaya axışırlar. Rus kanallarının birinə baxırdı. Özünü rusları nümayən-

# "Azərbaycan istədiyi an mühəribəye başlayıb qalib gele bilər"

**Eldar Namazov:** "Vaxtı keçmiş silahlarla ermənilər bizə hədə-qorxu gəlmək istəyirlər"

**"Türkiyənin Rusiya ilə yaxınlaşması Ərdoğanın düzgün siyaseti idi"**

diplomat istədiyinə nail ola bilər. Əks təqdirdə diplomatlardan möcüzə gözləməyə dəyməz. İndi vəziyyət aprel döyüslərindən sonra dəyişib. Ordumuz beynəlxalq aləmə gücünü göstərdi. Diplomatik yəməyə ciddi uğur qazanmaq üçün şanslar yaradı. Prezidentlərin son görüşləri və Minsk qrupunun açıqlamaları, açığı, məndə narahatlıq doğurur. Aprele qədər iki mövqə var idi. Birinci, düşməne ciddi təzyiq etməməklə bağlı idisə, ikinci, status-kvonun dəyişməsi tələbi idi. Mesajın biri Azərbaycana, digəri ermənilərə yönəlmüşdi. Azərbaycana torpaqların sülh yolla geri qaytarılması mesajı var idi. Erməniləre isə torpaqlardan çıxmayıncı mühəribənin qələməz olması mesajı verilmişdi. Prezidentlərin son görüşlərindən sonra balans artıq pozulur. Sülh variantı yeniden gündəmə gətirilir, monitorinq variantı ortaya atılır. NATO sammitində Azərbaycan rəsmiləri və prezident status-kvonun dəyişməsinə toxundular. Amma torpaqlar azad edilməyin, sülh danışlarının mənasız olması ilə bağlı da mesajlar verildi. Minsk qrupunun bəyanatında təzyiq etməyin mümkünzsüzlüyü açıq şəkildə qeyd olunur. Düşünürəm ki, bizi burada təhlükələr gözləyir. Azərbaycanın hərbi üstünlüyünü diplomatiq yolla əvəzleməyə çalışırlar. Bu yolverilməzdır. Bu aylımanın baş verməsi deməzdim ki, arzuolunan idi. Amma mümkün olan vari-

deyiblər ki, Qarabağ məsəlesi si Kollektiv Təhlükəsizlik Təşkilatına aid məsələ deyil. Ermənilərin bu birlikdə olmaları daxildə və xaricdə təbliğat aparmalarına imkan verir. Azərbaycan ikitərəfli müqavilələr imzalayaraq, ermənilərin bu imkanlarını yox etməlidir. Bele müqaviləni Rusiyaya belə təklif etmək olar. Müqavilələrdə hərbi məsələlərdə eməkdaşlıq nəzərdə tutulmalı, ərazi bütövlüyünün tanınması məsələsi ortaya qoyulmalıdır. Bele sənədlər sovet dövründə dostluq xarakteri daşıyır. Əgər Belarus və Qazaxistana belə müqavile təklif etsək, anindaca qəbul edərəm. Rusyanın belə müräbitə necə cavab verecəyi maraqlı olar. Çünkü ermənilərin buna necə qarşılıyacaqlarını təxmin etmək olar. Qeyd etdiyim amillər reallaşmasa, ikinci dəfə mühəribənin başlaması qələməz olacaq.

- *Böyük Britaniyanın Avropa Birliyindən gedisi sizin üçün gözlənilən idi?*

- Böyük Britaniya Avropa-nın bir parçasıdır. Siyasi baxımdan Britaniya hökumətinin tutduğu mövqə Fransa və Almaniyyada daim narazılıq yaradı. Bu dövlətlər hesab edirlər ki, Britaniya Avropada integrasiya prosesinə mane olan ölkədir. İngilislərin daha çox ABŞ-la integrasiyaya üstünlük verdiyi düşüncəsi var. Bu baxımdan Britaniya Avropa İttifaqına yamaq kimi görünürdü.

Bu ayrılmışın baş verməsi deməzdim ki, arzuolunan idi. Amma mümkün olan vari-



**"Klintonun qələbəsi qəçiləməz olacaq"**

olunmur. Gec-tez bu ayrılmışa baş verməli idi. Bu baxımdan bu qərarı soyuqqanlı qarşılıqla maraqlı olar. Çünkü ermənilərin buna necə qarşılıyacaqlarını təxmin etmək olar. Qeyd etdiyim amillər reallaşmasa, ikinci dəfə mühəribənin başlaması qələməz olacaq.

- *Almaniya, ardınca Fransa da "erməni soyqırımı" ilə bağlı ciddi qararlar qəbul edildi. Roma Papasının Ermenistan səfəri də bu ərafədə baş tutdu. Bunlar təsadüf dürmə?*

- Bu, surət siyasi məsələdir. Ayndırı ki, soyqırımı barədə beynəlxalq konvensiya var. Bundan əziziyət çəkən xalq beynəlxalq tribunala müraciət edir. Amma ermənilər bunu etməyiblər. Türkiyənin arxivlərinə açılması təklifinə de cavab verilər. Öz lobbili vəsitsəsilə Avropada bu tipli qararların qəbul edilməsinə çalışırlar.

"Erməni soyqırımı" ilə bağlı

məsələdə fəlliq göstərən ölkələr vaxtı ilə erməniləri üsyan təhrif edən dövlətlərdir. Bugün ki siyasi mühitdən də çox şey asılıdır. Türkiyəyə görə bu qondarma soyqırımı gündəmə getirilir. Amma beynəlxalq tribunal olmadığına görə, bu bəyanatların siyasi yükü yoxdur. Sadəcə bu kartdan istifadə edirlər.

- *Türkiyə-Rusiya arasındakı gərgin münasibətlər qısa müddətdə çözüldü və həmin ərafədə qardaş ölkə növbəti dəfə terrorla ürzəyindən vuruldu. Aparılan siyasetin nəticəsi idi?*

- Hər iki ölkə arasında münasibətlər heç vaxt yumşaq olmayıb. Bundan sonra da olmayıcaq. Məlum təyyarə məsələsi də bunu sübut edir. Düzdür, Türkiyə bu addımı atmağa məcbur idi. Türk təyyarəsi belə hərəkət etseydi, ruslar dözməzdi. Türkiyənin Rusiya ilə yaxınlaşması, düşünnürəm ki, siyasi baxımdan Ər-

dəsi sayan erməni deyir ki, onlar bizim təyyaremizi vurublar, biz niyə Antaliyaya tökülsürüx, vətənpərvərlik harda? Bunu rusları qıyan erməni deyir. Bu baxımdan gördüğüm budur ki, Rusiya Türkiyə ilə münasibətlərinin düzəlməsindən daha çox sevinir, buna da çox meyilli görünür. Türkiyə burada bir çox amilləri nəzərə alıb. Hesab edirəm ki, Suriya məsələsində hər iki ölkə arasında müəyyən razılıq var. Bəşər Əsədin taleyi məsələsində razılıq əldə olunub ki, gərgin münasibətlər düzəl-di.

- *Dünyanın gözü Amerikada-ki seçki kampaniyasındadır. Həmin ölkədən təzə qayntımların və ABŞ siyasetinə yaxın bələdsiniz. Aparıgnız müşahidələrə əsasən, sizcə, Hillary Clinton, yoxsa Donald Trump qalib galəcək?*

- Bu proseslərdə istirak edən şəxslərlə tez-tez görüşlərim olur. Əvvəlcədən ciddi ekspertlərin verdiyi proqnoz var idi ki, Klinton və Tramp seçkilərə qatılalar, Klintonun qələbəsi qəçiləməz olacaq. Artıq bunun rüşeymləri görünür. Xanım namizəd 12-13% rəqibini üstələyir. Hətta Respublikaçılar Partiyasının bir hissəsi bu seçkilərdə Trampa dəstək verməyəcək. Xanım Klintonun mane olacaq amil hüquqla bağlı idi. Elektron poçt məsələlərini nəzərdə tuturam. Əgər cinayət işi açılsa idi, məcburi seçkilərdən geri çəkilməkdə. Sandersin seçkilərə qatılması, Klintonun arxasında bir müddət irəliləməsi demokratlar daxilində razılışdırılmış qərar idi. Yəni Klinton seçkilərde iştirak edə bilməsə, Sanders namizəd olacaqdı. Amma bu təhlükələr sovuşdu. Onun üçün "yaşlı işi" yandırılıb. Tramp üzerindeki qələbəsi qəçiləməz olacaq. İngiltərədə artıq xanım baş nazır olacaq. Hər iki ölkədə qadınların rəhbər olmalarının müsbət nəticəsi olacaq.

□ Cavansir ABBASLİ

**Ö**tən il mayın 19-da Bi-neqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsini söyleməyə əsas verən iddialar ortadadır. İş üzrə Bakı Ağrı Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə üzə çıxanlar - təqsirləndirilənlərin fikirləri, zərərcənələrin məhkəmə binası öündə jurnalistlərə söylədikləri - binanın qəsdən yandırılması versiyasını gücləndirib.

Öten sayımızda "Bir sensasiyon yanğının iddiasının izi ilə..." sərlövhəli yazıda bu suallara cavab tapmağa cəhd etmişdir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirmişik və çox mülbəm məlumatları aşkarlaya bilmışik.

#### "Alov şou"su Şəmkirdən Bakıya təsadüfən transfer olunub?

Binəqədiddəki bina Avropa Oyunlarına sayılı günler qalmış yanmışdı. Bu ərefədə oyunların məşəli ölkənin rayonlarını dolaşır, əldən-əle keçirdi. Bakıda bina yanın gün - mayın 19-da məşəlin Şəmkirə çatacağı da belli idi. Tələkanallarda məşəlin Şəmkirə çatmasının möhtəşəm "alov şou"su ilə qeyd olunacağı diqqətə çatdırıldı. Məşəl günorta saatlarında Şəmkirə çatmalı və şou başlanmalıdır idi. Amma bundan 2-3 saat əvvəl, səhər 10-11 arası Bakıda 16 mərtəbəli bina "kibrut quetus" kimi yandı. Və dərhal binanın qəsdən yandırılması fikri meydana geldi. Sanki binanın yandırılmasını planlaşdırıldılar və "alın, bu da size "alov şou"su" söylemək isteyirdilər...

#### 16-ci kimdir?

Binada yanın söndürüləndən dərhal sonra 16 nəfərin öldüyü, 56 nəfərin müxtəlif dərəceli xəsərətlər aldıq bildirildi. Bu gün isə ölü sayı ilkin xəberlərdə göstərilənlərdən 1 nəfər olmaqla azdır və ortalıqda da 1 kişi meyitinin fotosu var. Həmin meyitin başı qan gölmeçəsindədir. Əlində isə döyməyə (noktala) oxşar izlər var. Araşdırma bu istiqamətdən başlıdıq. Kimdir bu şəxs? Yanmış binada meyitləri müayinə etmiş, gözləri ilə görmüş şəxslər sorğularımıza cavab olaraq deyiblər ki, fotodakı şəxsin kimliyi haqda məlumatçılarıdır. Onlar onlara arasında elində döyməsi olan şəxse rast gəlmeyiblər. Bəs kimdir bu şəxs?

Rəsmi məlumatlara görə, məsum olay zamanı 14 nəfər yanın zamanı əmək gələn qazlardan zəhərlənərək döymələrini dəyişiblər. 15-ci şəxs - Yaşar Fazıl oğlu Nəcəfzadə isə hündürlükdən yixilib və ölüb.

Zəhərlənən 14 şəxəndən 4-ü azyaşlı uşaq, 1-i ahl qadın, digərilər 20-70 yaşlı sakinlər olub. Y.Nəcəfzadə də daxil olmaqla ölenlərdən 6 nəfəri kişi cinsinə nümayəndəsidir. Onlardan 2-si azyaşlıdır. Yerdə qalan 4 nəfərin - Yaşar Nəcəfzadənin, Davud Eyyazovun, Sahib Bağırovun və Yuryi Utyuşovun əllərində döymə olmuşdur.

Göresən fotodakı meyit kimin olub və yanın olan erazidə haradan peyda olub? Fotodan belə təəssürat yaranır ki, həmin şəxs hündürlükdən yixilib və başı yere çırılıqla kəllə sümüy parçalanıb, qanı axıb. Bu, Yaşar Nəcəfzadə olub bilərdi?

Bilərdi. Amma Yaşar Nəcəfzadəni tanıyanlar deyir ki, onun əlində döymə olmayı! Deməli, meyit ona məxsus deyil. Bəs kimin meyitidir?

Y.Nəcəfzadə haqqında topladığımız məlumatlar bunlardır - 1988-ci il təvəlliidi, Hacıqabul rayonunun Qazıməmməd kəndindəndir. Texniki Universite-



## Binəqədiddəki yanğında sırlı

# 16-ci meyit - sensasiyon arasdırma

Yanın zamanı özünü binadan atlığı deyilən Yaşar Nəcəfzadə bir müddət əvvəl niyə qəbiristanlıqda şəkil çəkdirib? Əməkdaşımız Azərbaycandakı sırlı yanğınlardan seriyasının izinə düşüb

tin məzunu olan Y.Nəcəfzadə "Favorit" marketlər şəbəkəsinin administratoru olub. Ortabab gəliri olan Y.Nəcəfzadə həmin binada mənzili Zaur adlı şəxşden olaydan 6 ay əvvəl kirayələyib. 2 otaqlı mənzili 2 hissəyə bölən ev sahibi 1 otağı Y.Nəcəfzadəne az-nə çox - 300 manata kirayəye veribmiş.

Maraqlı sual yaranır - Y.Nəcəfzadə maaşının az qala yarısını verib dəha normal şəraitli mənzil kirayələyə biləcək? Hər 1 otaqlı mənzili niyə kirayələyib? Axi o, həmin mənzilin əvezində ele iş yerinin həndəvərində daha az pul xərclemək dənaha yaxşı şəraitli 2 otaqlı mənzil kirayələyə bilərdi.

Üstəlik yanın binanın lifti tez-tez xarab olub, Y.Nəcəfzadə bütün günü iş yerində ayaq üstündə olduğunu nəzəre alsaq, onun lifti işləməyən, əlverişiz, mənzildə qalması şübhəli görünürlər.

Bundan başqa Y.Nəcəfzadə olay zamanı binanın 12-14-cü mərtəbələri arasında özündən 10-15 yaş böyük olan Hilal adlı binanın şəhərə rastlaşır. Həmin şəxslə bir neçə mərtəbə də düşən Y.Nəcəfzadə qəfildən geri dönbə. Hilal isə aşağı enerək binanın çıxıb və sağ qalıb. Y.Nəcəfzadə niyə geri dönüb? Məsədən ne olub? Özünü binadan atmaq üçün mü? Niyə? Axi o da sərbəst şəkildə binadan çıxa bilərdi. Bunu evəzində niyə geri qayıdır? Yanın qələbə çalması kimi qəbul edilir.

"Hüquqi dövlət" Araşdırma Mərkəzinin rəhbəri, uzun illər prokurorluq orqanlarına çalışmış Müəffər Baxış Binəqədiddəki yanığının qəsdən törədilməsi ilə bağlı "Yeni Müsavat" a olduqca maraqlı bir fikir söylemişdi. Deməli ki, istintaq olay zamanı hündürlükdən yere çırılıqla dünyasını dəyişmiş yeganə şəxs olan Yaşar Nəcəfzadənin kimliyini, əlaqələrini

tintaqın bu məsələni araşdır-araşdırılmaması hələlik belli deyil.

Bundan başqa Y.Nəcəfzadənin binadan xeyli aralıya düşməsi də diqqət çekir. Əger Y.Nəcəfzadə özünü aşağı atırdısa, o, binanın nə qədər aralı düşə bilərdi?

Rəsmi versiyaya görə, Y.Nəcəfzadə özünü binanın yan hissəsindən, 8-ci mərtəbədən atıb. Həmin binanın yan hissəsində, 8-ci mərtəbədə pəncəre yoxdur. Pəncəre binanın 14-cü mərtəbəsindədir.

14-cü mərtəbə ilə 8-ci mərtəbə arasında 6 mərtəbə fərqli var və istintaqçılardan diqqətindən bu məqəmin yayılması ağlabatan deyil. Y.Nəcəfzadə özünü 8-ci mərtəbədən atmayıbsa, deməli, geriye, 14-cü mərtəbəyə qayıdır. Niyə?

**Y.Nəcəfzadə niyə ölməyə hazırlaşmışdır?**

Y.Nəcəfzadənin sosial şəbəkələrdə profilində onun qəbiristanlığın qapısında çəkdirərək paylaştığı fotoya rast gəldik. Həmin fotonun altında dostları ile yazışmalarında Y.Nəcəfzadə "ora hazırlaşıram, brat" sözlərini de oxuduq. Mükümündür ki, bu sırf bir təsədüfür. Y.Nəcəfzadə həmin fotonu istintaqda, dostu da həmin şəhəri təsadüfən yaşıyır. Y.Nəcəfzadəni profilindəki şəkillərinin bir çoxunda onun 2 barmağının yuxarı qaldırıldığı diqqət çekir. Satanizmədə bu işarə şəytanın qələbə çalmasına kimi qəbul edilir.

**Odlar ölkəsində yanğınlardan seriyası**

Hazırda Binəqədiddəki məsum olayın məhkəmə araşdırması keçirilir. İş üzrə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudovun vəkililərə həsənova məhkəmədə bildirib ki, həmin binanın yandırılıb və bu yandırılmışdan evvel və sonra da silsilə yanğınlardır. Vəkilin sözlərinə görə, diger yanğınlardan bir neçəsinin

#### Məscidi dəli yandırıb?

Vəkilin "silsilə yanğınlara cəhd olub" açıqlamasının izi ilə apardığımız araşdırma dündündürümüzən de ilginc detalların üzə çıxmamasına səbəb oldu. Hamının gözləri qarşısında baş verən yanğınları birləşdirən, bir zəncirin halqalar olmasına deməyə ciddi əsaslar var.

#### Binəqədiddəki yanğından 7 ay əvvəl Bakıda məscid yandırılıb!

2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlıtlır şüše atıblar. Meydana gələn yanğın haqda məscid gözetçi xəber verdikdən sonra hadisə yerine yanğınsöndürənlər cəlb olunub.

nik"lər gecələr binaların həyətləri ni dolaşır, şübhəli şəxsləri saxlayır, ehtiyac yarandıqda polisə təhvil verirdilər. 2015-ci il mayın 23-də Gəncədə "drujinnik"lər hündürmərəbəli binalardan birlərinin damında şübhəli şəxsləri görübərlər. Gizli şəkildə dama çıxan "drujinnik"lər 2 nəfər şübhəlini mühəsirəyə salıb tutublar. Hər iki şəxsin əlində tezalısan neft məhsulu ilə dolu kanistrlər olub. Gənce sakınları olmayan həmin şəxsləri polisə təhvil versələr də, az keçməyib ki, MTN-in yerli şöbəsi onları polisən təhvil alıb. Həmin şəxslərin sonrakı taleyi haqda bu gün de məlumat yoxdur. MTN-in rəsmi məlumatları sırasında qurum ləğv edilən günədə Gəncədə 2 təxribatçının saxlanması xəbəri olmayıb. Bilinen odur ki, tutulanlardan biri Samuxdan, digeri isə Dağıstandan olub. Həmin şəxslər haradadır?

Yanın söndürüllər.

Sonradan Milli Təhlükəsizlik Nazırlığı yanğını töötəmkədə suçlayaraq psixi xəste Namiq Nəsibovu ve Bakı sakını Elnur Ələkbərovu həbs edib. 2016-ci ilin martında N.Nəsibovla E.Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşdırıb. Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmünən elanı başa çatan kimi özünə xəsəret yitirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgücle sol qolunu kəsib. Məhkəmədə fəryad edən onun anası Sevda Ələkbərova oğlunun heç bir cinayət töötəməyi haldə, ağır cəza yehkum edildiyini bildirib.

O, xüsusun keçmiş MTN əməkdaşlarının ittihamı edib. Deyib ki, oğluna orada elə işgəncələr veriblər ki, 25 gün ayaq qalxa, hətta ayaqyoluna da gedə bilməyib. N.Nəsibov isə məcburi müalicəyə göndərilib. MTN ləğv olunsa da, məscid yandırılması ilə bağlı bu gənədək obyektiv araşdırma aparılmayıb.

#### Binəqədiddəki binada yanğını ilk görən MTN əməkdaşı olub?

İstintaq şahid ifadesində əsaslıanlıb belə qənaət gəlib ki, yanın 16 mərtəbəli binaya bitişik bir-mərtəbəli tikilinin damında meydana gelib. Guya damda toplanan ziblin üzərinə sıqaret külü düşüb və 27 saniyəyə binanın üzüyü alişib. Apardığımız araşdırma zamanı öyrənmış ki, yanının məhz həmin hissədən başlanmasını söyleyən de MTN əməkdaşdır.

#### MTN dövriyəyə girir və 2 yanğın törətmək istəyən şəxs yoxa çıxır

Binəqədiddəki yanğından sonra Azərbaycanın bütün böyük şəhərlərində "drujinnik"lər keşik çəkməyə başladılar. "Drujin-

#### 30-a yaxın lüks maşını da dəli yandırıb?!

Binəqədiddəki yanğından 15 gün sonra - iyunun 5-de Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobilərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə net məhsulu tökməklə yandırıblar. Sonradan avtomobiləri yandırmaqdə şübhəli bilinen 1979-cu il təvəlliüdü Səfer Zöhrə oğlu Mahmudov saxlanılır. Az keçməyib ki, mətbuatda S.Mahmudovun da Qaraçuxurda məscidi yandırmaq suçu ilə həbs edilən Namiq Nəsibov təxəsi olmasına qədər peydə olub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla eyni familyanı daşıyan Səfer Mahmudovun həbsindən sonra da Qaraçuxurda yənə bir neçə maşın yenə yandırılib. Sakinlər təşviş içinde gecələri maşınlarının yanında keçirməli olublar. Bu hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb. Yandırılan maşınlar əsasən "Toyota", "BMW", "Mercedes", "Ford" markalı lüks maşınlar olub. S.Mahmudov delidirse, niyə məhz bahalı maşınları yandırıb?

#### MTN-ə uzanan alov dilləri

Göründüyü kimi, Binəqədiddəki məsum olayla bağlı ən vacib şahid ləğv olmuş MTN əməkdaşdır. Qaraçuxurdakı məscidin yandırılmasında MTN-in adı ciyənatı günahsız şəxslərin boyununa qoymaqda keçir. Gəncədə əllərində yandırıcı maddə ilə dolu kanistrlərlə gecəyarısı damları gəzen şəxsləri MTN yoxa çıxarıb. Nə baş verir? Niya Azərbaycanı təşviş içinde saxlayan avtomilləri məhz bu quruma uzaqlaştırır?

**Mövzuya qayıdaqıq.**  
□ E.MƏMMƏDƏLİYEV



# Qiyamətin Üç Şərti

**Samir SARI**

**U**zun illər önce, 13-14 yaşımız olanda və artıq dünyada olub-bitənlərlə maraqlandığımız vaxtlarda məhəllədə bir ağac kölgəsində oturub səhbətləşən günü keçmiş qocaların dizinin dibini kəsdirər, səhbətlərinə qulaq asardıq.

Onların tam əksəriyyəti müharibənin od-alovundan keçmiş, özləri demişkən, Mozdokdan Berline qədər əsger çəkməsiyle piyada getmiş adamlar idı. Bəziləri hətta Uzaq Şərqdə yaponlara qarşı da vuruşmuşdu. Eləsi də vardi, müharibənin əvvəlində eśir düşmüşdü, partizanlara qoşulmuşdu, sonra sovet tərəfə verilmişdi və 10 il Sibirdə yatmışdı. Tay-tuşlarının yanında olmasa da, o, hərdən bizi əfsanəvi Mixaylonun özü olduğunu inandırmaq isteyirdi. Amma biz inanmırıq. Düz gelmirdi, Mixaylo olan kəs alman dilini təmiz bilməliydi, rəssamlığı bacarmalıydı, üstəlik, Añcelikayla da haqq-hesabı olmalydı.

Bir sözə, veteranların hamısı maraqlı adamlar idı, səhbətləri də maraqlı idı, saatlarla oturub Hitlerdən, Stalindən, Jukovdan danişardılar, biz də qulaq asardıq.

Bir araya onlar gözlenilən üçüncü dünya müharibəsindən danişmaga başladılar. O vaxt SSRİ və ABŞ-in arasında hərbi qarşışdurma güclənmüşdi, dünyanın harasında bir dövlət əvrilişi olurdusa, tezliklə ortaya çıxırdı ki, bunu ya ABŞ edib, ya da SSRİ.

Belə günlərin birində ağısaqqal veteranlardan biri dedi ki, yox, üçüncü dünya müharibəsi olmayıcaq, çünkü atom bombası atalar, dünya dağları, amma dünya Qiyamətə doğru gedir. O biri ağısaqqallar Qiyamətdən danişan veterannın sözüne şəkk getirmədiler. Veteran sözüne davam edərək dedi ki, vaxt gelecek, bir çox dövlətlərdə özlərini seyid-peyğəmbər övladları sayanlar hakimiyyətə iddia edəcəklər, qırğıın düşəcək, daha sonra böyük dövlətlərdə qadınlar hakimiyyətə gələcək, ləp axırdı da Yer üzünü su basacaq.

Ağısaqqal bu informasiyanı haradan almışdı, haradan oxumuşdu (onların çoxu rayon qəzetindən tutmuş "Pravda" qəzetinə, "Vokruq sveta" jurnalına qədər hər şey oxuyurdu), demədi, amma o biri ağısaqqallar dedilər, hə, axırdı mütləq dünya dağllacaq.

Doğrusu, o vaxt bu səhbət tay-tuşlarımızın beyninə möhkəm taxılmışdı. Biz bir müddət qadınların hakimiyyətə gələcəyi və Yer üzünü su basacağı barədə müdhiş proqnozun nə dərəcədə səhih olub-olmaması barədə müzakirələr apardıq. Məlum, həyatın başlangıcıydı, istəmirdik ki, dünya belə tezliklə dağlınsın.

Dövlət başına din faktorundan yararlanaraq qələnlərin səhbəti heç ağılmıza batmirdi. Qos-qoca SSRİ dünyaya dədəlik edirdi, qoyardımı?

Ancaq həmin o ağac kölgəsində ağısaqqalların elədiyi səhbətin ili tamam olmamış İranda hakimiyyətə din xadimləri geldi. Sonralar bəzi başqa ölkələrdə de teokratik rejimlər quruldu. 3-4 ildir "Əl-Qaide" və İŞİD din faktorundan istifadə edərək Yaxın Şərqi dövlətləri elə keçirməyə çalışır. Qaradaş Türkiyədə de dövlət idarəetməsində din amilindən istifadə edilmesi önemli roldadir.

Bir sözə, biz yeniyetmə olan vaxt ağısaqqallardan eşitdiyimiz səhbətin, Qiyamətin üç şərtinə dair proqnozun birini artıq həyata keçmiş saymaq olar.

İkincisi nəydi? Qadınların hakimiyyətə gəlməsi. Hazırda birdən-birə dünyanın ən qüdrətli iki ölkəsində qadınlar hakimiyyətə gəlməyə çox yaxındır. ABŞ-da Hillary Clinton prezidentlik kursusunun bir addımlığındadır, onuz da kraliça tərəfindən idarə olunan Böyük Britaniyada Tereza Meyin baş nazir olmasına bir şey qalmayıb. Almaniyada isə Angela Merkel çoxdan iş başındadır.

Bunlardan başqa, bir çox başqa dövlətlərdə de qadın prezidentlər və baş nazirlər var. Əslində əksər ölkələrdə hakimiyyətdə rəsmən kişilər olsa da, dövlətin ricaçıları qeyri-rəsmi olaraq qadınların elindədir.

Ancaq dünyanın üç ən böyük ölkəsinin - ABŞ-in, İngiltərənin və Almanının başında qadınlar olacaqsə (böyük ehtimalla da olacaqlar), demək, bizim ağısaqqalların dediyi ikinci müdhiş proqnoz da doğrulmağa gedir. Hələ BMT-nin baş katibininin qadın olması ehtimalı var.

Bir qalır Yer üzünü su basması. Onsuza ilde 40-50 ölkənin az qala yarısını sel basır. Növbəylə. Qorxuluşu odur ki, hamisini birdən basa. Qlobal istiləşmə bu cür davam etse, Sibirdəki əbədi buzlaqlar, Antarktidadakı buz dağları ərişə o da olacaq.

O veteran ağısaqqalların yeri görünür. Onlar çox şey bildirlər.

**G**ələn ildən etibarən beynəlxalq siyasetdə söz sahibi insanlar arasında qadınların sayının artacağı gözlənilir. Hazırda bu məsələ dünya mətbuatının gündəmindədir. Belə ki, təxminən eyni vaxtda dünyanın lider dövlətlərinin rəhbərləri deyisir və onların qadın olması ehtimalı çox yüksəkdir.

Belə ki, Almaniya Kanseri Angela Merkəldən sonra İngiltərə hökumətinin başçısının da qadın siyasetçi olacağı qətiləşib. Belə ki, Devid Kemeronun yerinə ya daxili işlər naziri Tereza Mey, ya da enerji nəziri Andrea Lidsom gələcək. Bundan başqa, noyabr ayında ABŞ-da keçirilecek prezident seçkilərində Demokratik Partiyanın namizədi xanım Hillary Clintonun respublikaçı namizəd Donald Trampa qarşı şansının daha çox olduğu göstərilir.

Beynəlxalq arenada digər önemli vəzifə BMT baş katibliyidir. Bu il vəzifə müddəti başa çatacaq Pan Gi Munun yərine kosta rikali xanım Kristina Fiqeresin namizədiyi irəli sürürlüb. 59 yaşlı Fiqeres UNFCCC-nin baş katibidir. Baş katibliyə namizədələrin eksəriyyəti qadınlardır.

Bəs dünya siyasetində önemli postların qadınlar tərəfindən tutulması beynəlxalq siyasetdə hansı dəyişikliklərə səbəb ola bilər?

Yazıcı-publisist Mehriban Vəzir "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, qadınların böyük siyasetə gelməsi çox müümüdür və siyasi ab-havanı yumşaltmaqdə ciddi təsiri ola bilər: "Ancaq böyük dövlətlərdə qadınların hakimiyyətə gəldikdən sonra proseslərə diqqət yönəltəsek, elə də ciddi dəyişikliklər görmürük. Məsələn, Angela Merkel hakimiyyəti dövründə Almaniyada qadınların idarəetmədəki iştirakı neçə faiz artıb? Bu ola bilə ki, çox kiçik bir göstəricidir və göze çarpmır. Vəziyyət təxminən köhnə qaydada qalır. Eləcə də digər qadınların hakimiyyətə olduğu ölkələrdə siyasetdə qadın iştirakçılığının artması nəzərə çarpmır. Qadınlar özləri qadınların hakimiyyətə gəlməsini, siyasetdə geniş təmsilçiliklərini əngelləyirlər. Bunun iki səbəbi var. Bir səbəbi odur ki, görünür idarəetmə gücü yetkin olan qadınlar digər qadınları səviyyəcə o qədər də məqbul sayırlar, ona görə hakimiyyətə getirmirlər. İkinci səbəbi isə egoizm və sairle bağlamaq olar. Ona görə də mən düşünürəm ki, qadının hakimiyyətə gəlməsi digər qadınların idarəetmədə iştirakını gücləndirmir. Qadınların idarəetmədə iştirakı hakimiyyətdə kimin olmasından asılı olmayaraq bir dövlət programı olmalıdır, dövlətin bu istiqamətdə siyaseti ol-



# Dünya siyaseti qadınların elinə keçir

## Matriarxata qayıdış bəşəriyyətə, Azərbaycana nə vəd edir?



**Mehriban Vəzir:**  
"Belə hallar  
siyasi ab-havanın  
yumşalmasına  
ciddi təsir  
edə  
bilər"



**Elxan Şahinoğlu:**  
"Bu, müharibələrin  
olmayacağı və  
yumşaq siyaset  
yürüdüləcəyi  
anlamına  
gelməməlidir"

malıdır. Məhz bu, qadınlara güc verə bilər. Ona görə də düşünürəm ki, dünyada idarəetmənin qadınların elinə keçməsinə, yeni matriarxata hələ çox var. Bundan ötrü qadınlar çox uzun bir yol keçəcəklər və eyni zamanda özlərini gücləndirməli olacaq".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, ilk baxışdan bu bir növ matriarxata bənzəyir, lakin beynəlxalq siyasetdə ele də ciddi dəyişikliklərə səbəb olmayıcaq: "Mən əslində siyasetçilər arasında qadın-kısi ayrımlı etmirəm. Əlbətə, siyasetdə qadınların sayı çox olsa, belli bir situasiyanın yaranacağına gözləyə bilərik. Ancaq mən düşünürəm ki, kışılardən fərqli bir siyaset yürüdüləsün. Məsələn, vaxtılı Böyük Britaniyanın qadın baş naziri olan Marqarit Tetçeri "dəmir ledi" adlandırdılar. Onun o zaman verdiyi qərarları heç kişi baş nazir vərə bilməzdi. Onun çox ciddi iqtisadi islahatları neticəsində yüz minlərlə fəhlə işsiz qaldı, narazılıqlar oldu, Argentina ilə müharibə apardı, ancaq yenə də iqtisadi çıxıkları olmayaq yolu açdı. Və ya

ABŞ-in keçmiş dövlət katibi Madlen Olbrayı götürek. Onu hətta "polad ledi" adlandırırlar. Onun verdiyi qərarlar da heç bir kişi siyasetçinin verdiyi qərarlardan yumşaq deyildi. Yenə də çox maraqlı bir situasiya yaranır bilər. İngiltərədə baş nazirin qadın olacağı güman edilir. Hillary Clintonun ABŞ-da prezident seçilməsi ehtimalı var. Almaniya Kanseri Angela Merkel də qadındır. Təsəvvür edin ki, ittifaq görüşlərində əsasən qadınlar görüşəcək".

Politoloqun sözlerinə görə, lider dövlətlərin rəhbərliyinə qadınların gelməsi heç de müharibələrin olmayacağı və yumşaq siyaset yürüdüləcəyi anlamına gelməməlidir: "Əlbətə, kimsə gözləyə bilər ki, qadın liderlər daha yumşaq siyaset yürüdə bilərlər, müharibələrdən çəkincə bilərlər. Ancaq mənim fikrim belədir ki, hər hansı dövlətin milli və təhlükəsizlik maraqlarından söhbət gedir, orada dövlət başçısının kişi və ya qadın olmasına fərqi yoxdur. Məsələn, məhz Böyük Britaniyanın milli və təhlükəsizlik maraqları diktə etdi ki, Marqarit Tetçer Argentina ilə müharibə aparsın

və adaların Argentina nəzarətine keçməyə imkan verməsin. Və ya Hillary Clintonun dövlət katibi olduğu vaxtda terrorçularla mübarizə aparıldı, terrorçuların başçısı olan Bin Laden öldürülüdü. Ancaq səhvleri də oldu, məsələn, Suriyada səfirin öldürüləməsinə biganə qaldı və ya yazışmaları az qala açılacaqdı. Bu

**"Baxış bucağı"**

**K**eçen həftə Tiflisdə baş tutan ATƏT-in Parlament Assambleyasının (PA) növbəti toplantısında Azərbaycanın qurumadı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputati Azay Quliyev səs çıxılığı ilə bəyənəlxalq təşkilatın vitse-prezidentini seçdi. 2013-cü ildən 2016-ci ilin 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini vəzifəsini icra edən A.Quliyev bu görevi daşımağa layiq bilinən ilk azərbaycanlı oldu. Vitse-prezidentlə səhətimiz də ele bu mövzudan başladığ:

- *Azay bay, bu hadisəni necə dəyərləndirirsiz, yeni görəvə təmsil olunmağınız Azərbaycana nə vəd edir?*

- Əlbəttə, bu, illə növbəde Azərbaycan üçün böyük bir uğurdur, Azərbaycan dövlətinin və prezidentinin qələbəsidir. Bilişiniz ki, ATƏT Azərbaycan və ümumiyyətlə, dünya üçün mü hüüm bir qurumdur. Çünkü Avro-pada bütün təhlükəsizlik və əməkdaşlıq, həmçinin dialoq məsələlərinə məhz ATƏT cavabdehdir, bu məsələlər ona həvələ olunub. Həm də ATƏT bizim üzv olduğumuz digər qurumlardan fərqli olaraq, bir neçə missiyanı özündə birləşdirir. Burada demək olar ki, dünyanın bütün apancı ölkələri üzvdür. Geosiyasi maraqları olan, müxtəlif məsələlərə bir-birinə ziddiyətli mövqə sərgileyən, həm Avropa İttifaqının, həm NATO-nun, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvləri mehz ATƏT-də birləşiblər. Digər tərəfdən də bizim əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllini biz ATƏT-ə həvələ etmişik, bu quruma güvənmişik. Eyni zamanda ATƏT demokratik təsisatların inkişafı, seckii qurumlarının təkmilləşməsi baxımından çox güclü bir mandata malikdir. Bələ bir təşkilatda əlbəttə ki, Azərbaycanın yüksək postda təmsil olunması ölkəmiz və dövlətimiz adına böyük bir uğurdu.

- *Vitse-prezident olaraq sizin Azərbaycan ərazilərinin işgalda olması məsələsini qaldırmağınız mümkün olacaq-mı? Yoxsa ölkəmizlə bağlı məsələlərdən məhdudiyyətlər qoyulacaq?*

- Bu, mənim üçün ən həssas məsələlərdən biri olacaq. Ona görə də bər tərəfdən Azərbaycanın təmsilcisiyem, həm də ölkəmin maraqlarını qorunamış, digər tərəfdən də təkçə Azərbaycanın deyil, ATƏT PA-nın vitse-prezidenti kimi ATƏT-ə üzv olan 57 ölkənin maraqlarını qorunmaq borcumdur. Mən çalışacağam ki, bu iki mü hüüm məsələ arasında maksimum dərəcədə qızıl ortamı tapa bilim. Şübhəsiz ki, mən Azərbaycanın milli maraqlarından vaz keçə bilərəm. Başqa yandan, Qarabağ məsəlesi elə məsələdir ki, ATƏT istəsə də, istəməsə də bununla məşğul olmalıdır. Dəfələrlə qeyd etdiyim kimi, ATƏT-dən başqa digər hansıa beynəlxalq təşkilatın bu problemlə məşğul olmaqla bağlı mandati yoxdur. Bu, həm də mənim vəzifəm olacaq ki, ATƏT PA-nın vitse-prezidenti kimi, ATƏT regionunda konfliktlərin həlli ilə, xüsusilə qurumun bir-başa cavabdeh olduğu Qarabağ konfliktinin həlli ilə də yaxın-dan məşğul olum, ATƏT PA-nın bu prosesinə müdaxiləsini və həll prosesinə köməyini təşviq edim və dəstəkləyim. O baxımdan mənim Dağlıq Qarabağla bağlı qaldıracağım hər hansı bir məsələyə kimsə təccübənməməlidir və heç kim buna irad bildirməmeliidir. Kimsə deməməlidir ki, niyə Azərbaycan nümayə-

O vaxt da çox gərgin seckilər oldu və mən qazandım. Mən komite sədrinin müavini olduğunu dövrə də çalışdım ki, məne göstərilən etimada layiq olum, hər hansı qərəz, ayrı-seçkilik nümayiş etdirməyim. Çünkü bu gün Azərbaycanın ədalətə, obyektivliyə, beynəlxalq qaydaların hamı tərəfindən yerine yetirilməsinə ehtiyacı var, qərəzə, yəndə var. Onun mandatına bölgədəki bütün məsələlər barədə ATƏT PA-nın mövqeyini formalasdırmaq və müəyyən qərarların verilməsinə əsaslar yaratmaq aiddir. Bu formatdan, bu imkandan faydalanañlıq. İkinci, ATƏT PA-nın imkanı var ki, parlament səviyyəsində dialoq daha da gücləndirsin, elaqələri genişləndirsin, həm-

**dirdə konstruktiv həllə inanmaq olarmı?**

- Ona görə də bu məsəla açıq müzakirəyə çıxarılmalıdır. Əger doğrudan da Sərkisyana qarşı belə hədələr varsa, bunlar Sərkisyanyanın düşündüyü bir sənari, irəli atdığı tezis deyilsə, elbette, bu məsələ dəqiqləşdirilməli, Azərbaycan və Ermənistən ictimaiyyəti, parlamentarla-

# “Kəlbəcərlərli girovlarla görüşməye hazırlam”

**Azay Quliyev:** “Tiflisdə həmsədrləri dəvət etdik ki, gəlsinlər, hesabat versinlər, əvvəl razılaşdırılar, sonra isə fikirlərini dəyişdilər”

dəsi gelib Azərbaycanın məsəlesi ilə məşğul olur. Bu, təkçə Azərbaycanın məsəlesi deyil, bütövlükde ATƏT-in problemi, ATƏT-in məsəlesi dədir. ATƏT ona görə yaradılıb ki, bölgədə sülh, əmin-amanlığı, üzv ölkələr arasında anlaşma və dialoqu təmin etsin, eyni zamanda beynəlxalq hüquq prinsiplərinin qorunmasına öz töhfəsini versin. Biz, yəni bütün ölkəler ATƏT və BMT-yə üzv olunda əhdəlik götürmüş ki, başqa bir ölkənin ərazisinin işgalına yol verməcəyik, güc tətbiq etməyəcəyik, beynəlxalq hüquq normalarına riayet edəcəyik, “Helsinki Yekun Akti”nın on prinzipinin onuna da eyni şəkildə sədaqət nümayiş etdirəcəyik. Mən biliyəm ki, bununla bağlı bəzi ölkələr mənim hər hansı fikirrimi və yanaşmamı başqa cür şərh etməyə çalışacaqlar. Amma mən də bəri başdan deyirəm ki, bu, məni bu vəzifənin icrasından çəkindirməyəcək.

- *Amma ermənilər sizin mövqeyinizlə 2012-ci ildə Avronest PA-nın İrvandakı toplantısında yaxınlaşdırılmış olmuşdular. Yəqin ki, seckilər zamanı ATƏT PA-da varlığınızla ilə sizə qarşı mübarizə apardılar və bundan sonra da sizə problem yaratmağa çalışacaqlar. Yəqin bunun qərindəsiniz...*

- Bəli. Hələ 2013-cü ildə İstanbulda mən siyasi məsələlər və təhlükəsizlik komitəsində sədr müavini seçilən zaman erməni nümayəndə heyəti çox böyük həy-kü qaldırmaq və problem yaratmaq istədi. Hətta etik normadan kənar və bir deputatin özüne yaraşdırılmayı tərzdə mənə qarşı çirkin kampaniya apardı. Həmin dövrə heç nəyə nail olmadılar. Mən Ramil Səfərovun hüquqlarını müdafiə etdim, ümumiyyətə, azərbaycanlı olduğumu görə eleyhime çıxırdılar. Həmçinin, bildirirdilər ki, Ermənistən və Azərbaycan münaqişə vəziyyətində olduğuna görə onların heç bir nümayəndəsi yüksək postlara seçilməməlidir. Yəni bu cür əsəssiz arqumentlərlə çıxış edirdilər. Hətta rəqibim Rusiya Federasiya Şurasının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri general-polkovnik Kulakov idi, artıq rəhmətə gedib.

böhtana, ayrı-seçkiliyə ehtiyacı yoxdur. Bu dəfə də onlar altan-altdan bu seckilərdə müəyyən işlər görməyə, kitablar paylamağa çalışırlar. Lakin artıq elə bir mərhələ idil ki, onlar bunu açıq şəkilde edə bilmədilər. Nəməzədliyim üçün teleb olunan maksimum 100 imza toplanmışdır və 119 səslə mən seçildim və seçilməyim bunu sübut etdi ki, imza verən şəxslər semimi idilər.

- *Neçə il bu postda təmsil olunacaqsınız?*

- Mən maksimum müddətə seçilmişəm, yəni 3 illik, 2019-cu ilə kimi.

- *Ölkə rəhbərindən sadə insanlara qədər ATƏT-lə bağlı inamsızlığını ifadə edib, vaxtaşırı qurumun Qarabağ məsələsindəki passiv rolu sərt tənqidlərə səbəb olub. Nəcə bilirsiniz, qurumun bundan sonrakı mərhələdə Qarabağla bağlı iş görmək istəyi varmı, yoxsa ənənəvi siyaset davam edəcək?*

- Bəli, cənab prezident haqlı olaraq ATƏT və onun Minsk Qrupunu təqnid edib, bununçın kifayət qədər əsaslar var. Ona görə ki, ATƏT-in Minsk Qrupu və onun həmsədrləri indiye kimi problemin həlli ilə bağlı hər hansı təsiri və qəti addim atmayıblar. Düzdür, son aylar Azərbaycan və Ermənistən prezidentləri arasında görüşlər intensivləşib və müəyyən ümidi var ki, bu problem beynəlxalq hüquq normaları çerçivəsində öz həllini tapacaq. Amma istənilən halda ATƏT bu problemə dəha səmərəli, effektiv və əzmi yanaşmasa, bu təqnidlər də davam edəcək. İkinci tərəfdən əlbəttə ki, biz ATƏT PA-nın da rolunu və məsuliyyətini qeyd etməliyik - baxmayaraq ki, Minsk Qrupunun həmsədrlərini dəvət etmişik ki, gəlsinlər, deputatlar arasında hesabat versinlər, deputatların suallarını cavablandırılsın. Əvvəl razılaşdırılar, sonradan fikirlərini dəyişdirlər, qalmadılar. Biz ilk dəfə 2012-ci ildə Dubrovnikdə (Xorvatiya-red.) Minsk Qrupunun hesabatını dinləmişik, çox maraqlı müzakirələr olmuşdu. İndiki həmsədrlər isə bunu onuna elaqələndirirlər ki, hazırda iki prezidentlər arasında çox intensiv danışışlar gedir və yeni bir müzakirə platformasının açılması dənisiqlərə müəyyən mənada təsir edə bilər. Olsun, təki məsələ həll olunsun.

- *Bu gün Ermənistən və Qarabağ separatçıları arasında Sərkisyanyan Qarabağla bağlı güzəştə gedəcəyi halda, hakimiyətdən devriləcəyi ilə hədələnir. Bələ olan təq-*

nə, o cümlədən ATƏT PA tərəfindən ciddi müzakirəyə çıxarılmalıdır. Bu, sözsüz ki, Qarabağ probleminin həlli ilə bağlı çox çətin və məsuliyyətli bir qərar olacaq. Amma biz gec-tezə bu məsuliyyəti üzərimizə götürməyi bacarmalıyıq. Qarabağ davası üzərində hakimiyətə gələn Sərkisyanyan tam imkanı var ki, məhz bu problemin həllinə də öz köməyini göstərsin, məsələnin süh yolu ilə həlli prosesinə razılıq versin.

- *Tiflisdə ATƏT azərbaycanlı və erməni deputatları görüşdü. Müzakirələrdə erməni deputatların mövqeyi necə oldu, ümumiyyətlə, bu kimi görüşlər nə vəd edir?*

- Biz Tiflisdə erməni və gürçü deputatlarla İsvəçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Filip Lombardini təşəbbüs ilə görüşdük. Bu görüşdə biz Gürcüstan, Azərbaycan, Ermənistən deputatlarının yaxın aylarda ayrıca bir görüşün keçirilməsini və Qafqazda məsələlərin hər hansı bir şərt qoymadan müzakirə edilməsi ilə bağlı ilkin fikir mübadiləsi apardıq. Əlbəttə, biz bu məsələni Bakıda ayrıca müzakirə edəcəyik və bunun ne-

qədər səmərəli olacağını götür-qoy edəcəyik. Prinsip etibarilə Azərbaycan nümayəndə heyəti həmisi dialoqun və anlaşmanın tərəfdarı olub. Biz hər hansı dialoq platformasından maksimum faydalanañlıq və bu platformada iştirak etməyə çalışmışıq. İndi də belə bir həssas məqamda ATƏT PA təşəbbüsü üzərinə götürməlidir, Er-



**ATƏT PA-nın vitse-prezidenti hədəflərini açıqladı: “Mən də bəribaşdan deyirəm ki...”**

mənistan-Azərbaycan deputatlarının intensiv görüşlərini təşkil etməlidir və prezidentlər tərəfindən razılaşdırılan həll formata parlamentlərin birmənli dəstəyini təmin etməlidir. Bunu üçün də biz ictimaiyyətin dəstəyini almaliyiq. Bələ bir həssas və məsuliyyətli məqamda prezidentlərin qəbul etdiyi qərarlarla biz dəstək verməliyik.

- *Növbəti görüşlər harada keçiriləcək, neytral ölkədə, yoxsa Azərbaycan və ya Ermənistanda?*

- İlkin mərhələdə şübhəsiz ki, neytral zonada olmalıdır. Biz hələ ki, bir-birimizin mövqelərini başa düşməyi və mövcud olan baryerləri aşmağı bacarmalıyıq. Açıqlı, Azərbaycan nümayəndə heyəti buna tam hazırlıdır. Qarşı tərəfin dialoqa, görüşlərə hazır olmasına gözləyirik. Onlar hazır olacaq təqdirdə biz neytral ölkədən başladığımız görüşləri hər iki ölkədə keçirilməsi məsələsini də nezərdən keçirə bilərik.

- *ATƏT PA rəhbərliyinə seçilmiş şəxs olaraq Kəlbəcərdən olan iki girovumuzun, Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı nələri etməyi düşünürsünüz?*

- Bəli, bu, ən agrılı məsələlərdən biridir. Təessüflər olsun ki, ATƏT bu məsələyə lazımi diqqət yetirməyib. Cox təessüflər olsun ki, bizim iki vətəndaşın hüquqları hələ də ciddi və kobud şəkildə pozulmaqda davam edir. Hesab edirəm ki, bununla bağlı ATƏT PA-nın ayrıca bir yanışması olmalıdır, qurumun Cənubi Qafqaz üzrə nümayəndəsi girovlarımıza görüşməlidir, onların azad olunması ilə bağlı təşkilatın bütün imkanlarından istifadə etməlidir.

- *Azay bay, şəxsən siz ATƏT PA-nın vitse-prezidenti kimi Suşa həbsxanasında sazlanan girovlarla görüşmək istərdinizmi?*

- Bu məsələ ilə yəqin ki, ATƏT PA-da ayrıca, qapalı bir müzakirənin keçirilməsini ehtiyac var. Həmin müzakirədən sonra, təbii ki, ATƏT PA-nın girovlarının azad olunması ilə bağlı konkret atacağı addımları müəyyənləşdirməliyik. O ki qaldı mənim şəxsən onlarla görüşməyim, əlbəttə, mən Kəlbəcər girovları ilə görüşməyə və onları azad olunması ilə bağlı eləmən gələn köməyi etməyə həram.



## Möcüze alım

Zamin HACI  
zaminhaci@gmail.com

**BDU**-nun astrofizika üzre bir alimi təzəlikcə intervü verib, yaxşı mənada xeyli insanın təccübünə səbəb olub. Çünkü alim materialist və ateist olduğunu, dina inanmadığını açıq deyir. Şəxsən mən çoxdandır belə işqli bir adamın intervüsünə rast gəlmirdim. (Zarafat üçün deyim ki, ətəyində namaz qılınası adamdır). Bizim hətta hörmətli alimlərin də çoxu dönüb molla olmuşdur. Az qalırdılar AMEA-da dörd arvad almağın fəzilətlərini araşdırmaq üzrə laboratoriya açımlar.

"Az qalırdılar" deyəndə, əslində AMEA çoxdan cəhalət yuvasına dönmüşdür. Yadına gelir, bir dəfə orda hətta akademiya prezidentinin (ölüb deye adını çəkmirəm) rəhbərliyi altında "Ətağa ırsının öyrənilməsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdi. Fizika İnstitutunda çalışan bir alimi-bieməl isə Quran kitabındaki surələr əsasında... məleklerin uurma sürətini tapmışdı. AMEA-nın başqa əməkdaşının qışda söylədiyi "Yer kürəsi fırlanır, eks halda biz hamımız küləkdən yixildi, o cümlədən, havada dursaq Yaponiya gəlib altımızdan keçərdi" söhbəti də yəqin yadınıza gəlir.

AMEA-nın, Təhsil Nazirliyinin hər hansı obyektinə getsən orda mütləq dini bir şurə, lövhə, atribut tapmaq mümkinidir. Yazda Botanika İnstitutunun Nəbatat Bağına, həmçinin, Milli Dendroloji Parka getmişdim. Hər iki bağda bitkiler haqda məlumat lövhələri çürüyüb atılıb, əvəzində isə... "Quran"dan təbiet haqda ayələr böyük posterlərdə asılıb. Əger mən biologiyani, təbieti dini kitabdan öyrənəcəyəmse, o zaman AMEA-nı bağlayın, yerində mədrəsə açın. Əger biz dünyəvi dövlətiksem, niyə dövlətə aid obyektlərin hamisində din təbliği gedir? Hələ onu demirəm ki, bizdə məscidlər dövlət büdcəsi hesabına tikilir. Absurd bir hərəkət. Tarixçi Altay Göyüşovun buna münasibəti çox haqlıdır: "Dünyada dini qurumlar başqalarına, əzilənlərə və kasıblara yardım edir, bizdə dövlət və xalq dini qurumlara".

Ümumiyyətlə, vəziyyət elə yere gətirilib ki, Azərbaycanda nəinki alimin, hər bir şəxsin öz inanc fərqini aşkar deməsi çətinləşib. Biri "ateistəm" deyəndə ona cinayetkar kimi baxırlar. Sovet dövründeki durumun tam əksi yaranıb. İndi hamı guya dindar olub, necə ki, o vaxt ateist olmaq dəb idi. Elmlə dini qarışdırmaq şarlataqlıqdır. Bunlar yaxşı olar bir-birinin işlərinə qarışmasınlar. O cümlədən, Azərbaycan sekulyar, dünyəvi dövlət olmaq, dinc yaşamaq haqqını kimsəyə verməməlidir.

Bəzən dindarlar deməqoqiya edir, "elə din də elmdir" söyləyirlər. Dünya necə yaranıb, bizim axırmız nə cür olacaq tipli qaranlıq sualları bir qırğına qoyaq, ancaq elm praktika, təcrübə deməkdir. Bir şey təkrarlanmalı, elmi sınaqdan çıxmılmalıdır. Misal üçün, iki kimyəvi maddəni qarışdırıb üçüncü kimyəvi maddə alınırsa, bunu laboratoriyada, dəfələrlə sınaqdan keçirirsənə bu, elmdir. Bəs cəhənnəm və cənnəti kim sınaqdan çıxarıb? Mən burda dinc qarşı deyiləm, kim nəyə inanır özü bilər. Sadəcə, sözüm odur ki, elmlə din qarışdırılmasın.

Elmdən söz düşmüşkən... Nobel mükafatı almış 110 alim bir neçə gün qabaq BMT-yə ve dünya icimaiyyətinə müraciət yayıldılar. Bunların az qala hamısı fizika, tibb, kimya üzrə nobelçilər idi, mənim gözümə siyahıda bircə yaziçı dəydi (Elfrida Yelinek). Alımların qəzəbli müraciəti əsasən "Qrinpis" təşkilatına qarşıydı, çünkü bu qurum ərzəq məhsullarının genləri üzərində aparılan araşdırmların əleyhinə çıxmışdı. Hazırda dünya alımları hər cür iqlim şərtlərinə dözümlü yeni düyü sortu yaratmağa çalışırlar, bununla 3-cü dünya ölkələrində acliqdan həlak olan milyonlarla insan xilas edilecək. İndi 110 alim GMO əleyhinə çıxanlara qısaca deyir ki, gedin dombalaq aşın, GMO araşdırmları, geni dəyişdirilən məhsullar bəşəriyətin geleceyidir, eyni zamanda keçmişidir, çünkü insanlıq buna qədər də bir çox kənd təsərrüfatı məhsullarını seleksiya edərək, calaq vuraraq, genlərini dəyişdirərək bu günlərə gəlib çıxmışdır. Məhz o seleksiya sayesində min il qabaq 20-30 il olan orta insan ömrü indi 70-80 ilə çatıb.

Bizdə isə GMO əleyhinə qanunlar qəbul edilir. Hansı mətbuatı açsan bir dəstə əlini çənesine dayamış qqaşalar "əqrəb geni vurulan xiyarın bizi tisbağaya döndərəcəyi" təhlükəsindən-zaddan qırıldadırlar. Çünkü həmin 110 Nobel alımindən çox bilirlər.

**Bu** gün Rusyanın xarici işlər naziri Sergey Lavrovun Bakı sefəri başlayır. Rəsmi qaynaqların bildirdiyinə görə, iki günlük sefər çərçivəsində osason ikitərəfli əlaqələr və Dağlıq Qarabağ məsəlesi diqqətdə olacaq. Rusyanın Azərbaycandakı sofi Aleksandr Doroxinin bildirdiyinə görə, nazirin sefər programı artıq hazırdır. Diplomat belə bir detali da vurgulayıb ki, Sankt-Peterburg görüşündə prezidentlər Lavrovun vəsitiçiliyinin davam etdirilməsi barədə razılığa gəliblər. Deməli, baş mövzu Qarabağ olacaq.

Bəlliidir ki, Sergey Lavrov Bakıa düz bir həftə önce - iyulun 4-də gəlməli idi. Rusiya XİN başçısı İrvanda KTMT-nin tədbirindən sonra Azərbaycana təşrif buyurmalı idi. Lakin gözlənilən olmadı, Rusiya diplomatiyasının "ağır topu" İrvandan birbaşa Moskvaya döndü. Səfər qrafikindəki bu qəfil dəyişiklik isə siyasi şərhçilərdə bəzi ehtimalların yaranmasına yol açdı.

Versiyalardan biri belədir ki, ola bilsin, Lavrovun İrvanda Ermenistan rəsmiləri ilə apardığı Qarabağ mövzusunda qapalı danışqlar Kremlin gözlədiyi effekti verməyib və Bakıya sefəre lüzum qalmayıb. Başqa versiyaya görə, istisna deyil ki, İrvannın hansıa təklifini Bakıdan önce Moskvada yüksək rəhbərliklə müzakirə eləmək lazım gəlib.

Maraqlıdır ki, Lavrovun İrvan səfəri haqda yanan Rusyanın nüfuzlu "İzvestiya" nəşri XİN-dəki mənbəyə istinadla nizamlanma prosesinə Türkiye'nin də qoşula bilecəyini ehtimal edib. Nəşr bu xüsusda erməni rəsmiləri ilə qapalı danışqlarda Türkiye-Ermənistən sərhədlərinin açılmasının da müzakirə olunduğu yazıb.

Daha maraqlı isə Lavrovun İrvan səfərindən cəmi bir neçə gün sonra Kremlin dənisan dillərindən sayılan və həmisi anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovskinin verdiyi, bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlamasıdır. Azərbaycan telekanallarından birinə müsahibədə o deyib: "Əger Türkiye və Rusiya səyələrini birləşdirse, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalaçaq. Dağlıq Qarabağ üçün elə bir xüsuslu status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar".

\*\*\*

Məsələ də ondadır ki, Türkiye-Rusya əməkdaşlığı İrvan hemişə ciddi narahat edən faktor olub - öncəliklə də Qarabağ məsələsində. Yeri gelmişkən, Rusiya XİN rəsmisi Mariya Zararova öten həftə verdiyi açıqlamada Türkiye'nə nəzərdə tutaraq, Qarabağ məsələsində başqa - ikitərəfli formatların da mümkünlüyü dileyətib və bununla ermənilərin təlaşını daha da artırıb. Çünkü Ermenistan danışqların Minsk Qrupu çərçivəsində getməsinə çalışır. Bu da sebəbsiz deyil: Minsk Qrupu öz ermənipərəst fealiyyəti və ortaya qoyduğu "həll prinsipləri" ilə işşalçı tərəfi tam qane edir.

Başqa formatlar İrvanın köklü maraqlarına cavab vermeyə, Bakıda sebəbsiz deyil: Minsk Qrupu öz ermənipərəst fealiyyəti və ortaya qoyduğu "həll prinsipləri" ilə işşalçı tərəfi tam qane edir. Başqa formatlar İrvanın köklü maraqlarına cavab vermeyə, Bakıda sebəbsiz deyil: Minsk Qrupu öz ermənipərəst fealiyyəti və ortaya qoyduğu "həll prinsipləri" ilə işşalçı tərəfi tam qane edir. Başqa formatlar İrvanın köklü maraqlarına cavab vermeyə,

## "Aralıq plan"dan "aralıq sülh"ə kecid arəfəsində



## İkinci cəhd - Lavrovun gecikmiş Bakı sefərində üq hədəf

NATO sammiti çərçivəsində Qarabağ danışqlarından dərhal sonra Rusiya XİN başçısı Azərbaycana nə ilə gəlir? İrvandakı qapalı müzakirələrin Bakı davamı bəzi "İ"lərin üzərinə nöqtə qoya bilər; "Moskva və Ankara problemi birgə həll edə bilər" bəyanatının pərdəarxası...

tutaq ki, referandum ideyası sefərini hazırlamaq. Məlum olduğdu kimi, avqustda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Sammit çərçivəsində ikitərəfli görüşlər və Qarabağ mövzusunun müzakirəsi de gözlənilir. Deməli, 3-tərəfli görüşün yekunu bu konfliktin tələyinə de təsiriz oturmışdır. \*\*\*

Bütün hallarda Lavrovun aprelədəki 4 günlük müharibədən sonra Bakıya sayca ikinci olacaq budəfəki sefəri qeyd edilən ümidi verici notlar fonunda mühüm önəm daşıyır. Səfərdə isə əsas üç hədəf güldüldüyү gümən eləmək mümkündür:

Hədəf 1. Hansıa həll planı üzərində iş getdiyi və danışqların intensivləşdiyi qənaətini gücləndirmək və müharibə ehtimalını sıfır endirmək. Bundan ötrü paralel surətdə prezidentlərin görüşünün permanentliyinə (davamlılığına) çalışır.

Hədəf 2. Dağlıq Qarabağ üçün elə bir xüsuslu status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar".

Bu arada yenə məhz yeni müharibə riskini azaltmaqdan ötrü Qarabağla bağlı telefon diplomatiyası davam edir. Son olaraq prezidentlər Vladimir Putin və Barack Obama telefon danışığı zamanı Dağlıq Qarabağ konfliktini də müzakirə edir.

Cünki hər necə olmasa, yenə məhz müharibə riskini azaltmaqdan ötrü Qarabağla bağlı telefon diplomatiyası davam edir. Son olaraq prezidentlər Vladimir Putin və Barack Obama telefon danışığı zamanı Dağlıq Qarabağ konfliktini də müzakirə edir.

Ancaq aydınlaşdır ki, Amerikanın hazırkı feallığı daha çox simvolik əhəmiyyət daşıyır. Çünkü selahiyət müddəti bitməkdə olan Obama və administrasiyası çətin ki, yerde qalan zaman ərzində problemi həllində hansıa parlaq təşəbbüs yadda qalsın, sıçrayışa nail olsun. Böyük ehtimalla, Qarabağ problemi ABŞ-in yeni prezidentine müraciət qalacaq.

Müharibə ehtimalını azaltmaq istəyi öz yerində, bəs, sülh anlaşması istiqamətində nəhayət, ciddi təşəbbüs və irəliyəşin şahid olacaqıqmı, on önemlisidir, apredən sonra Vyanada start götürən yeni proses hər kimilərə biler?

Hələlik, belə rəy mövcudur ki, Rusiya Qarabağ dair hansıa aralıq həll planı üzərində işləyir və bu planla bağlı mü-

naqış tərəflərini artıq tanış da edib. Bir daha yada salaq ki, səhəb 1997-ci ilde aktual olmuş və Levon Ter-Petrosyanın prezidentlik kursusundan getməsinə səbəb olmuş mərhələli modelə çox yaxın olan bir plan-dan gedir.

Plana əsasən, əvvəlcə 5 rayon işğaldan azad edilir, Dağlıq Qarabağga aralıq status verilir, humanitar dəhliz məsələsi həlli ni tapır, bölgəyə sülhməramlı qüvvələr getirilir, daha sonra Laçın və Kəlbəcər azad edilir və Dağlıq Qarabağın yekun statusu dəqiqləşir. Lakin yekun statusun dəqiqləşməsi qeyri-müyyət vaxtadək uzana bilər.

Rəsmi Bakı isə prezidentlərin Sankt-Peterburg görüşü zamanı məhz mərhələnin həll planı ilə bağlı razılıq əldə oldunduğunu daha önce bəyan etmişdir. Bu xüsusda Lavrovun Bakı sefəri zamanı həmin "aralıq planı"nın detallarının müzakirə ediləcəyi gözləniləndir.

Bəs görəsən "aralıq plan"dan "aralıq sülh"ə kecid baş verəcəkmi?

Bir şey adındır ki, sözügedən planın müzakirəsi, münaqış tərəfləri ilə razılışdırılub uzlaşma nöqtələrinin tapılması bir müddət də gizli rejimdə, konfidensial şəraitdə aparılacaq və geniş icimaiyyətə yalnız ilkin çərçivə anlaşması əldə olunduğu təqdirdə müəyyən bilgi alacaq. Ona isə çox qalmayıb. Çünkü aprel döyüsləri göstərdi ki, dəha bir neçə il nəticəsiz danışqlar aparmaq limiti artıq bitib.

□ Analitik xidmət

NATO-nun Varşava sammitinin yekun kommunikesi açıqlanandan azacıq keçmədi ki, erməni KİV-lərində bu ölkənin xarici işlər naziri E.Nalbandyanın açıq-aydın çəşqinqılıq hiss olunan açıqlaması yayıldı: "NATO Qarabağ məsələsinin nizamlanması ilə məşgul olmur və NATO sammitlərinin yekun bəyannat və deklarasiyalarında ümumi müddəələri Azərbaycan öz mövqeyinin dəstəklənməsi kimi təqdim etməyə cəhd edir. Lakin əlbəttə, bu belə deyil".

Nalbandyanın açıqlamasında "nə üçün bu belə deyil" in cavabı yoxdur və ola da bilməz. Nə üçün ola bilməz sualının cavabı, əlbəttə ki, məraqlıdır, ancaq onunla kifayətlənek ki, ne Ermənistən XİN, nə də çoxsaylı erməni saytlarının heç biri NATO sammiti kommunikesində həmin "ümumi müddəənin" nədən ibarət olmasından danışmağa cəsərət etmir. Bu müddəə ise ondan ibarətdir ki, aralarında Minsk Qrupunun iki həmsədrinin də olduğu NATO növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Azərbaycanın ərazi bütövlüyünün Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyü ilə bir sırada tanınması isə o deməkdir ki, dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün işğal neticəsində pozulduğunu qəbul edirlər.

Nalbandyanın Qarabağ münaqişəsinin həlli ilə məşgül olan xüsusişdirilmiş strukturları və sənədləri və o sırada Minsk Qrupu həmsədrleri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarını xatırlatması erməni tərəfinin çəşqinqılığının bariz nümunəsidir.

## NATO erməniləri mayus etdi - Sərkisyanın impiymenti gündəmə gəlir

Alyansın Varşava sammitinin yekun kommunikesi Ermənistanda çəşqinqılıq yaradıb



Xatırladıq ki, sammit ərefəsində NATO baş katibi Yens Stoltenberq NATO-nun yekun kommunikesində Qarabağ probleminə dair bəndin olacağını və bu bəndde "biz tərəfləri gərginliyi aşağı salmağa və zorakılıqdan çəkinməyə, həmçinin danışçılar yolu ilə münaqişənin dinc yolla nizama salınmasının yollarını tapmağa çağırınq" müddəəsinin yer alacağını bildirmişdi. Bir gün sonra necə oldu ki, Dağlıq Qarabağ baradə ayrıca bənd adı çəkilən sənəddə görünmədi məsələsi ayrıca mövzudur və ola bilər ki, yaxın günlərdə buna aydınlaşdırıcak faktlar meydana çıxacaq.

Lakin o da faktdır ki, məhz erməni tərəfinin Stoltenberqin anons etdiyi bu bəndlə və Stoltenberqin açıqlaması ilə bağlı

ciddi gözləntiləri yaranmışdı. Liberal və qərbiyənlü mövqədən çıxış edən erməni "Lagir.am" saytının daimi şərhçisi N.Ayrumyan dərhal bunu aprel mühərbiəsi və erməni tərafının mövgələrinin sərtləşməsi nəticəsində Qarabağ məsələsinə münasibətdə NATO-da forma-laşmış yeni qlobal yanaşmanın təzahürü kimi dəyərləndirən yaşı ilə çıxış etmişdi.

Ayrumyan erməni ictimaiyyətinin müjdəleyirdi ki, "artıq İŞİD nümayişkarane surətdə ərazi bütövlüyü barədə danışmaqdan el çəkərək indi yalnız sūlh yolu ilə nizamasalma təkid edir". Xanım Ayrumyan burdan daha da uzağa gedən nəticələr çıxaraq bədbəxt erməni xalqını sevindiridi ki, sūlh yolu ilə nizamasalma da Azərbaycanın mövcud vəziyyəti, sta-

tus-konu tanımı deməkdir. Guya Qərb və vasitəçilər artıq Azərbaycanın ərazi bütövlüyü yündən qeyd-şərtlərə danişirələr və s.

Şərhçi yazısında belə bir məqama diqqət çekmişdi ki, Ermənistən presidente əvvəller ona görə NATO sammitlərinə getmirdi ki, onun yekun sənədlərində ərazi bütövlüyü prinsipi xalqın öz müqəddərətini tanımı prinsipi xatırlanmadan verildi və bu dəfə belə olmayıcaq. Lragir-in NATO sammiti kommunikesindən bir qədər sonra dərc olunan "Dağlıq Qarabağ xatırlanmadı" başlıqlı yazısı daha çox matəm təsiri bağışlayır. Erməni sosial şəbəkələrində S. Sərkisyanın istəfəsi çığışları meydana gəlib.

NATO samitlərinin əvvəlki dövrələr dair sənədlərində de Azərbaycanın ərazi bütövlüyü prinsipi eks olunurdu. Lakin etiraf edilmelidir ki, aprel döyüşlərindən sonra və hazırda gedən nizamasalma danışçıları kontekstində Varşava sənədi tamamilə fərqli mənə kəsb edir və həqiqətən dünyada gedən yeni, lakin ermənilərin düşündüklərinin eksisi olan tendensiyaları göstərir və ermənilərdən tələb olunan da bu tendensiyalara adekvat olmaqdır.

□ Vəqif HÜSEYN

ise əsasən, xaricdən gəlib İŞİD-in sıralarında döyüşənlərdir. İŞİD-in ayaqda qalmاسının yerli səbəbləri de var. Bu qruplaşma ilə ərazidə taktiki maraqları üst-üstə düşən qüvvələr var ki, müxtəlif zamanlarda onlar da dəyişilir. Eyni zamanda onların var olma səbəblərindən biri de çox əcivətli hərəkət etməlidir. Praqmatik, amansız və rəqiblərində, tutduqları ərazi-lərde məlki əhalidə iflicidici qorxu yarada bilirlər".

S. Əkbər bildirib ki, İŞİD bu gün Qafqazda və Azərbaycanın özündə də fəaliyyətdədir: "Sadəcə olaraq, görünür onlar Qafqazda hərəkətə keçmək tapşırığını almayıblar. Rusiya xüsusi xidmet orqanlarının özüleri elan edirlər ki, İŞİD sıralarında 5 minə qədər Rusiya vətəndaşı vuruşur. Bu hələ rəsmi rəqəmlərdir. Təbii ki, bu sayı qeyri-rəsmi ne qədər olduğunu bilmək olmaz. İŞİD-dən ölkələr istifadə edirlər ki, qruplaşmanın rəhbərliyində, siyasi, strateji qərarların qəbulunda iştirak edən adamları olsun. Yəni təsir agentləri olsun. Çünki İŞİD-in strukturunda qeyd etdiyim kimi, idareçi şəxslər hansı ölkədə nə zaman necə əməliyyat keçirmək lazımlı olduğunu müəyyənleşdirənlərdir. İŞİD-i ayaqda saxlayan bütün bu sadaladıqlarımızın vəhdətidir".

□ Əli RAIS

## İŞİD-i ayaqda saxlayan əsas faktor - maliyyə, yoxsa...

**Sübhəddin Əkbər:** "Onun sıralarında KQB məktəbini keçən generallar da var..."

İŞİD-e qarşı müxtəlif ölkələr çoxsaylı hərbi əməliyyatlar aparsa da, bu terror qruplaşması hələ də ayaqdadır və dünya üçün açıq təhlükə saçır. Terror qruplaşmasının yaxın zamanlarda hədəflərinə göstərən xəritəsinin də yayılmasından göründü ki, əslində İŞİD-e vurulan zərbələr onu bir o qədər də sarsıtmayıb. Bəs İŞİD-i ayaqda saxlayan əsas amil nədir?

Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyanın prezidenti Sübhəddin Əkbər ilk olaraq İŞİD-in adı bir terrorist təşkilatı olmadığını nəzərə alıb. Yəni bu, o deməkdir ki, İŞİD-i idarələrin strateji düşüncələri var. Strateji düşüncə isə hərb dilində en yüksək düşünəcə hesab olunur. İkinci isə İŞİD-in əməliyyatlarını planlaşdırınlar, siyasi-strateji qərar verenler arasında Səddam Hüseynin hərbi generalları, xüsusi xidmətkarları var ki, onlar da KQB məktəbini keçən insanlardır. Bu şəxslər adı terror təşkilatlarından fərqli düt-



Klassik anlamda dövlət qura bilməyib, ancaq qurduğu quruluş, öz təşkilati strukturuna görə dövləti xatırladır".

S. Əkbər bildirib ki, İŞİD-in tərkibində əsasən iki fikir var: "Bu fikirlərin daşıyıcılarına görə də təşkilatda iki qrup var. Bir qrup əsasən yerlilərdir və onlar dövlət qurmağa, İraqda, Suriyada elan etdikləri dövlətin ərazisində mübarizə aparmağa üstünlük verirlər. Digər qrupun tərəfdarları isə klassik terror təşkilatları kimi hansı sərhəd çərçivəsində özlərini məhdudlaşdırmağı, dünyadan bütün yerlərində mübarizə aparmağı təklif edirlər. Onlar

## Günahı havada axtaran toplum



**Elşad PASHASOV**  
 epashasov@yahoo.com

Yaman deyingən olmuşuq. Bir az bürkü olan kimi deyinməyə başlayırıq, "bu, nə istidir, nəfəs almaq olmur" deye. Ancaq bir anlıq düşümmürük ki, yayın ikinci ayında istilər olmazsa, anormallıqdır. Yaz üzunu yağan yağışlara da eyni qəzəbli reaksiyamız olmuşdu. Ölkədə az qala hamı havanı "cümlə-xəyanətlərə bais" hesab edir...

Biri deyir külək oldu, dənizə gedə bilmədik, başqası rəyonda yağışa tuş gəldiyinə görə qəzəblənir, o birisi də... Əs-lində bizim problemimiz havanın isti, ya yağmurlu olması deyil. Biz o qədər yüksəkmişik ki, təbiətin adı siltaqlığına dözə bilməyib aqressivləşirik. Həyatımızı elə qura bilərik ki, hava onun düzənинə zərər qədər təsir göstərə bilmez. Elə problemlər var ki, onun həlli üçün ATƏT-in vasitəciliyinə ehtiyac yoxdur.

Problem metro qatarlarında kondisionerlərin normal işləməsədir. İnanmırıñız, enin yerin altına, yarımcı saatlıq müşahidə aparın. Buna sauna da demək olar, hamam da, təkcə metro yox. Tağı Əhmədovun vaxtında da eyni problemdə yazılırdı, "yeni vəqonlar gələcək, zülm bitəcək" deyildilər. Xəttə bir müasir qatar buraxılıb, bəxtin gətirəsə, məsən, normal nəfəs alacaqsan. Köhnələr dəhşətdir. Deməli, problem havada yox, havasızlıqdadır, bu da insanların görməli olduğu işdir, təbiət qəti dəxli yoxdur.

Cıraq yerin üstüne. Bakıya müasir avtobuslar gətirilib. Lakin marşrut xətlərində hələ də köhnə avtobuslar hege-monluq edir. Sürücü davranışlarından, marşrutu ifdarə etməsindən çox yazmışaq. Köhne, sinq-salxaq avtobuslarda nə havalandırma sistemi var, nə də... İnterval problemi, yolların bərabə olmasına kimi məsələləri də üstünə gələsek, görərik ki, həm sürücü, həm də sərnişinlərin dəli olması üçün kifayət qədər əsaslar var. Nə vaxtdır kart sisteminə keçidi, aylıq maaşa işləyəcəyini gözləyən sürücüler yaşamaq uğrunda mübarizə apararkən bir də görürsə özlərinin də, sərnişinlərin də həyatına son verirlər. Buna hava neyəsindir?

Kasib canı ile Gürcüstan neçə illərdir kart sisteminə keçib. Necə olur ki, biz hətta paytaxtimizda bu sistemi tam tətbiq edə bilmirik? Axi, "Baku BUS" təcrübəsi göstərdi ki, bu ölkədə normal avtobus xətlərində çalışmağa qadir kifayət qədər normal sürücü var. Hətta həmin avtobuslardan istifadə edən hansıa anormal sərnişin də özünü yüksəldirməyə vədar olur.

Gürcüstan demişkən, elə bu günlərdə tanıdığım onlarla insanın səsi Gürcüstandan gelir. Sosial şəbəkədə fotolar paylaşılır, olduqca pozitiv görkəmə, heç bir şikayətləri yox, həyatdan və istirahətdən razı halda. Əs-lində Gürcüstanın iqlimi bizimki ilə eynidir, ancaq kimse "bu, nə havadır" deyib həyatını giley-güzər üzərində qurmur. Deməli, aqressivliliyin, cümlə günahları hava temperaturunda axtarmağın səbəbi üzləşdiyimiz gündəlik mənzərələr, münasibətlərdir.

Məhz bu münasibətə görədir turistlər ölkəmizdən iraq düşüb. Təkcə əcnəbiler yox, elə özümüzükülər də. Statistika çox şeyi deyir: 2007-ci ildə Azərbaycandan Gürcüstana 281 629 turist getmişdir, 2015-ci ildə bu rəqəm 1 milyon 392 minə qalxbı! Təsəvvür edirsinizmi? 1 milyondan çox arıtmış! 2016-ci ilin ilk 5 ayına görə də Azərbaycan liderdir. Gürcüstani seçən turistlərimizin sayı 570 min 825 nəfər olub. Bu göstərici ilə hətta 80 milyonluq Türkiyəni (524 min 71 nəfər), 150 milyonluq Rusiyani (303 min 678) geridə qoymuşuq!

Bu, həm də böyük miqdarda pulların qonşu ölkəyə axması deməkdir. Bəs, əvəzində biz nə qazanırıq, ölkəmizə nə qədər gürcü gəlir? Rəqəmlər ürəkaçan deyil. Təbii ki, turistlər havaların "məğşuş"luğuna görə Azərbaycandan kənar qaçırıb...

Parlement iclaslarının birində deputat Qəniro Paşayeva təklif etdi ki, turistlərə vizanın verilməsi elə sərhəd buraxılış məntəqələrində verilsin və onları əlavə vaxt itirmədən ölkəmizə gəlsinlər. Təsəvvür edin, turist Türkiyədən keçib Gürcüstani gəzir, sonra deyir "bir Azərbaycana da baş çəkim". Ancaq "Qırmızı körpü"de "qırmızı vərəqe" alır, başına gün döyüb və geri qaydır. İtirən təkcə o turist olmur, Azərbaycanın kənar qəçməri...

Təkcə qiymətlərin bahalığı deyil əcnəbiləri qaçırın. İstirahət üçün gelən turist pozitiv əhval-ruhiyyəli insanların yaşıdığı ölkələri seçəcək, aqressiv davranışları ilə ətrafdakılara da yükleyənlərin məmləkətini yox. Etiraf edək ki, biz çoxsaylı səbəblərdən qaşqabaqlı topluma çevrilmişik. Di gel, bizim əhvalımızı korlayan problemləri aradan qaldırmaq evezinə, tez-tez səmaya baxırıq - hırsımızı, hikkəmizi havanın üstüne tökərek...

**Ö**lkədə taxıl yiğimi yekunlaşmaq üzrədir. Taxıl yiğimi hər il adətən problemlərə müşayiət edilir. Ötən il ciddi şəkildə kombayn çatışmazlığı olduğundan, problemlər birə bes artmış, kəndlilərin taxılı kombayn çatışmazlığından tarlada biçilmədən qalmışdı. Nəticədə məhsuldarlıq aşağı düşmüdü.

Yığım bitəndən sonra isə xeyli sayda kombayn alınmışdır. Bu ilbicindəki vəziyyəti öyrənmək üçün əməkdaşımız bircilməkdə olan taxi zəmisinə gedib və kendilirlərə söhbətləşib. Fermerlərin sözlerinə görə, problemlər azalıb.

**“Vəziyyət pis deyil,  
subsidiyalara da  
sükür edirik”**

**Şükür eñlîk**  
Qəbələdə sahədə taxił biç-məkdə olan kombaynçı Xaləd-din Mirzəyev deyir ki, iş gedir: "Vəziyyət yaxşıdır. İndiya kimin Qəbələdə 3 min hektar sahə biçmişik. Normal sentner verir, məhsuldarlıq pis deyil. Ke-çenlikinə baxanda, vəziyyət yaxşıdır. Zərdab rayonundan "Aqrrolizingq"dən gətirilib, bura-da biçinlə məşguluq. Zərdab-da, Ağcabədiə biçin etmişik, indi bir həftədir Qəbələdəyik".

Sahibkar Telman Eyyubov isə qeyd edib ki, qardaşı ilə birlikdə 250 hektar sahə əkib: "Məhsuldarlıq yaxşı olmayıb. Elə sahələr var, normal məhsuldarlıq verir, eləsi var ki, azı lıxırımlı idir taxıl əkirik. Bu il havada yağıntılı oldu deyə mehsuldarlıq bir az zəif oldu. Keçən il buğda-mız yaxşı oldu". O, verilən subsidiyadan da danışır: "Yaxşı ki, hökumət subsidiya ayırır. Onu verməsələr, camaatın vəziyyəti xarab olar. Sağ olsunlar, verirlər. Bu il deyirler ki, subsidiyanı bir az artırıblar. Subsidiya olmasa, camaat ekin eke bilmez, yaya bilmez. Camaatın işi prezidentin elinə baxmagdır".

Diger fermer isə bildirir ki, sonuncu biçdirdiyi sahədə hektardan 7 senter buğda çıxıb: "Çox azdır, heç camaatımı yola vermek çətin olacaq. İşçi-lərə buğda verməliyəm, özümə nə qalacaq? Torpaqlarını icarəyə götürmüşük, hektarına 200-300 kilo taxıl verməliyik. Keçən il məhsuldarlıq təxmini nən 25-30 senter olmuşdu, bu il ağır oldu, çətinlik də yaşadıq. Keçən il subsidiyanı da vaxtında verdilər. Bu il deyilənə görə, artırıb verəcəklər pulu, gərək necə olar"

Fərhad Eyyubov isə məh-suldarlıqlıdan narazı deyil: "Hər hektardan təxminən 17 sentner taxıl olub. Subsidiyalar da şü-kür ki, verilir. O olmasa, cama-atın vəziyyəti pis olar. Sağ ol-sun prezidenti ki, subsidiyanın verilməsini gündəmə getirib. Kombayn qılıqlı da yoxdur, kombaynlar gelib normal qıy-mətə biçir. Respublikaya ötən il kombayn çox gətirilib. Hami mütəmadi qaydada biçir, heç bir problem yaranmır". Fermer-lər xatırladırlar ki, ötən il kom-qılıqlı var idi, bu il vəziyyət dü-zəlib.


**Nazirlilik: “Məhsuldarlıq yüksəkdir”**

Kend Təsərrüfatı Nazirliyinin şöbə müdürü İmran Cümşüdov isə [musavat.com](http://musavat.com)-a açıqlamasında bildirib ki, bu il taxil binicini normal vəziyyətdədir: "Ta-



# **Ölkənin taxıl gözləntisi - idxlardan asılılıq azalacaqmı?**

Ekspertlərə görə, devalvasiya daxili istehsalı stimullaşdırır; istehsalın artması isə manata valyuta təzyiqini azalda bilər...



xil ölkəmiz üçün strateji məhsuldur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahədir. Dövlət Statistika Komitəsinin 4 iyun 2016-ci il tarixinə olan məlumatına görə, payızlıq və yazılıq dənli və dənli paxılalıların biçiləcək sahəsi 957 min 249 hektar olub. Ayın 4-nə 754 min 844 hektar artıq biçilib. Faiz etibarı ilə biçiləcək sahənin 79 faizi biçilib. Bütövlükdə 754 min 844 eyni dövrü ilə müqayisədə məhsuldarlıq bir qədər yüksəkdir. Buğda sahəsi 587 min 482 hektar olub. Həmin 587 min 482 hektarin 421 hektarı, yəni 72 faizi artıq biçilib. Məhsul 1 milyon 334 min 569 ton olub. Məhsuldarlıq hektardan 31,7 sentner olub. Ötən ilin eyni dövründə məhsuldarlıq 30,5 sentner olub. Bu təsərrüfat ilində hər hektardan 1,2 sentner artıq məhsul istehsal edilir.

**Ekspert: "Ya istehsal, ya da idxal rəqəmləri gərçək devil"**

**gerçek deyil**  
Ekspert Qubad İbadoğlu  
isə musavat.com-a açıqlama

mənim bu il əvvəlki illə müqayisədə çox taxıl istehsal ediləcəyinə şübhəm var. Təbii ki, burada intensivləşmə və məhsuldarlıq göstəricilərinə əsas rol oynaya bilər. Eyni zamanda təbii və mövsümi amillərin də təsireddi rolu var. Həzirdə dünya bazarında 1 kiloqram yüksək keyfiyyətli buğda 15 ABŞ sentinədir. Bu isə o deməkdir ki, 1 kiloqram buğda dünya bazarında 23,5 qəpikdir. Deməli, devalvasiyanın nəticəsində ölkədə buğda yetişdirmək daha məqsədəy়ündür. Bu da devalvasiyanın daxili istehsalı stimullaşdırıcılığını deməyə əsas verir. Eyni zamanda hər il orta hesabla 400 milyon dollar taxıl idxləniləna vəsait xərclənir. Daxili iş-

idxaldan topladığından, vəziyyət daha da acınacaqlı olmuşdu.

Ekspertlər vurgulayırlar ki, Azərbaycanın ərzaq buğdasi tamamilə idxaldan asılıdır. Ekspert Qalib Toğrulun sözlərinə görə, ölkədə əhalinin ək-səriyyəti əkinə yararlı sahələrdə taxıl əksə də, məqsəd baş-qadır: "Taxılə əlavə dotasiya verilir. Azərbaycanın müxtəlif bölgelərində əksər hallarda ta-xılı əkirlər, sonra isə yiğmirlər. Yeni subsidiya alandan sonra proses maraqlı deyil. Məqsəd taxılı yetişdirmek, becərmek deyil, məqsəd dotasiyadan bəhrələnməkdir. Dövlətin Taxıl Fondu var. Həmin Taxıl Fon-duna hər il taxıl alınması ilə bağlı elan verilir. Ancaq hec

vaxt Taxiil Fonduna yerli istehsal olunan taxildan bir kiloqramda alınmır. İstehsal etdiyimiz taxiil həmin Taxiil Fonduun standartlarına uyğun gəlmir. Bizim istehsal etdiyimiz taxildan əslində heç yemək üçün istifadə edilmir. Xaricdən her il təxminən 1 milyon 500 min ton buğda idxlə edirik, 1 milyon 800 min ton da özümüz istehsal edirik. Bunlar üst-üstə 3 milyon 300 min ton taxiil edir. Azərbaycanın istehlakı, tələbatı təxminən 1 milyon 300 min tondur. Belə çıxır ki, eğer xaricdən bu qədər taxiil idxlə edirik-sə, bizim özümüz istehsal etdiyimiz taxildən yemək kimi istifadə etmirik. Biz xaricdən aldığımız taxiilin hesabına yaşayıra”.

Devalvasiyalardan sonra bir çok sahələrdə olduğu kimi, taxılçılıqla bağlı vəziyyətin normal olmadığı ortaya çıxb. Belə ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək barədə fikirlər yenidən səslənərkən məlum olub ki, Azərbaycan heç taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Üstəlik, yerli istehsal qida üçün yararsızdır. Ekspertlər qeyd edirlər ki, bu, ərzaq təhlükəsizliyi ilə bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Yəni indiyədək bu sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək mümkün olmayıb. Əsas səbəb odur ki, fermerlərin maddi texniki təchizatı yeterlincə deyil. Bu da kompleks ya-naşmanın olmamasının nəticəsidir...

Röya RƏFIYEVƏ  
Fotolar müəllifindir



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

## ABS

-dakı "Gellup" beynəlxalq analitik mərkəzinin keçirdiyi sorğuya əsasən, Azərbaycan əhalisinin 85%-i öz ölkəsi uğrunda döyüsməyə hazırlıdır. Bu göstərici ilə ölkəmiz 6-cı yeri tutmaqla sırada 15-ci olan Ermənistani xeyli üstəleyib. Sözsüz ki, ordumuzun aprel uğuru da nəticəyə pozitiv təsirini göstərib. Bu, o deməkdir ki, xalq öz torpaqlarını düşmən tapdağından azad eləmək üçün bir nəfər kimi son ve qəti savaşa hazırlıdır.

Bunu yeqin ki, vəsitiçi dövlətlər də heç vaxt olmadığı qədər anlayır. Hərçənd, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik iddia edib ki, Azərbaycan və Ermənistən prezidentləri müharibədən imtina ediblər. NATO-nun Varşavada keçirilən son sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistən prezidentləri ilə görüşünü xatırladan vəsitiçi öz

twitter hesabında belə de yazıb: "Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışqlar prosesinə sadıqlıkları bildirdilər".

Əlbəttə ki, işgalçı Ermənistən haqda Uorlik bunu deyə bilər, ona müharibə sərf oləmir. Çünkü Ermənistən möglüb olacağının və danışqlarda əsas üstünlüğünün əlindən çıxacağından qorxur. Amma Azərbaycan... sülh danışqlarının səmərə verməyəcəyi təqdirdə



## Politoloq: "Növbəti müharibə Ermənistani yerlə yeksan edəcək"

"Rusiya hazırda Qarabağ probleminin həll variantlarını hazırlanır. Bu işe Lavrovun Dağlıq Qarabağla bağlı yol xəritəsi adlandırılın və Rusiya hökumətinin məsələnin həllinə dair ilkin təkliflər variantıdır. Sözsüz ki, qarışılıqlı razılışmadan sonra sənəd halına düşəcək". Bu sözlər politoloq Qabil Hüseynlinin Axar.az-a verdiyi açıqlamada yer alır.

Sabiq dövlət müşaviri Lavrov planında Azərbaycanı narahat edən ciddi məqamların olduğunu deyib: "Ən mühüm məqam Dağlıq Qarabağın statusu məsələsidir. Üstəlik, ermənilər Vardenisden Ağdərəyə çəkilən 2-ci yolu Laçın koridoru kimi statusa malik olmasını həmin plana daxil etdirə biliblər. Çox qəribədir ki, Rusiya da Kəlbəceri ikiyə bölen belə bir yola etiraz etmir. Ermənistən açıq surətdə Laçın və Kəlbəcer məsələsinin ayrıca müzakire mövzusu kimi dilə gətirir. Bu, sərf danışqlar prosesini engelləmək məqsədi daşıyır. Bütün burlara baxmayaraq, Azərbaycan öz həll variantını irəli sürür və Dağlıq Qarabağ xüsusi status verile bilməz. İkinci yol məsələsi isə Kəlbəcerin qızıl, Ağdərənin kömür ehtiyatlarının mənim-sənilmesinə hesablanıb".

Politoloq hazırda Qarabağ məsələsi ətrafında gedən qızığın müzakirələrde super dövlətlərin məsələnin sülh yolu ilə həllinə dair təkliflərinə də münasibət bildirib: "İşgal edilmiş torpaqlar boşaldımasa, aqressiv separatizmin kökü kəsilməsə, bölgədə sülh olmayıcaq. Növbəti danışqlarda hər cür sürprizlər mümkündür". Q.Hüseynli qarşidakı danışqlar prosesinin gərgin keçəcəyini bildirib: "Növbəti müharibə dağıdıcı olacaq və Ermənistəni yerlə yeksan edəcək. Ona görə də Rusiyanın tutduğu mövqedən çox şey asılıdır. Türkiye bu mərhələdə Dağlıq Qarabağ üçün nə lazımdırsa, edəcək. Ancaq Ankaranın Moskva ilə konfrontasiyaya gedəcəyini təxmin etmərim. Kreml də bunu çox yaxşı başa düşür. Hazırda Qarabağın azad edilməməsinin yeganə səbəbi Rusiya sülhəratma variantında hələ ki, beynəlxalq hüquq normalarının öz əksini tapmamasıdır".

# Qarabağ



## "Azərbaycan öz torpaqlarını azad etmeye hazırlıdır" - həmsədrlərə isti yay mesajı

Sülh danışqlarında budəfəki imitasiya daha ağır nəticələrə gətirə bilər; **amerikalı həmsədrdən qəribə iddia:** Azərbaycan müharibədən imtina vədi verə bilərdimi?

herb yoluna əl atı bilər və bu, onun həm də müstəsna beynəlxalq hüququdur. Yeni Azərbaycan yalnız belli həddədən və şərtlə savaşdan imtina edə bilər. Bunu kim bilməsə də, gərək ki, həmsədrlər, o cümlədən C.Uorlik gərək ki, artıq yaxşı bilsinlər.

Son vaxtlar Qarabağa dair Minsk Qrupunun üç həmsədr dövləti seviyyəsində diplomatik feallığın artması, o cümlədən telefon diplomatiyasının güclənməsi əslinde ən evvel elə bununla - Qarabağda yeni ve geniş miqyaslı herbi əməliyyatların qızıxa bilməsindən dələyi əndişiə ilə bağlıdır. Çünkü Azərbaycan xalqının erməni işgalinə düzülməti artıq bitib və aprel hadisələri bunu bir daha nümayiş etdirdi.

\*\*\*

Sözsüz ki, işgalçı Ermənistən da Azərbaycandaki artan döyüş ovqatının fərqindədir. O üzdən düşmən tərəf aprel rüsvayçılığından sonra öz silahlı qüvvələrini əlimyandıda gücləndirməyə səylər edir, onu yəni silahlara təchiz elemək üçün yollar arayır. Əsas ümildər isə hemişəki kimi, Rusiya, onun güzəştli və kredit çərçivəsində verəcəyi silahlara bağlanıb. Lakin əksər analitiklər bununla İrəvanın konflikt zonasında hərbi pariteti bərpə edəcəyini mümkünzsız sayırlar.

"Ermənistana Rusiya krediti ilə verilən silahlar təmas xəttindəki qüvvələr nisbetini faktiki dəyişməyəcək, hərbi üstünlük yənə də Azərbaycan tərəfdən". Bu barədə rusiyalı tanınmış siyasi analitik və tarixçi Oleq Kuznetsov "Vestnik Kavkaza" nəşrine açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya silahları ilk növ-



bədə Qarabağ uğrunda aprel döyüşləri zamanı ermənilərin verdiyi itkiləri kompensasiya edə bilər.

"Düşünmürəm ki, kredit əsasında alınacaq bu silah sistemləri hansısa formada cəbhə xəttində qüvvələr nisbetini dəyişə bilsin. Onlar daha çox müdafiə xarakteri daşıyır və yalnız erməni hərbçilərinin aprelərdək texniki itkilərinin yerini doldurmaq gücündədir. Bunda əlavə, Ermənistən ordu sunun hərbi-texniki potensialının artmasına kredit silahları həm də ona görə ciddi təsir göstərməyəcək ki, bütün bu silahlar, xüsusən de ağır texnika sadəcə olaraq, köhnəlmış və öz resursunu başa vurmuş silahları əvəzləyə bilər. Heç kimə sərr deyil ki, Ermənistən hərbi texnikasının 40-45%-i metallolordan ibarətdir" - analitik deyib.

Politoloqa görə, İrəvanın 200 milyonluq kredit çərçivəsində silah tədarükündən götürü biləcəyi yegane fayda Ermənistəndəki daxili siyasi duruma təsirə bağlı ola bilər. "Ali-nan yeni silahlar işgal altında Azərbaycan ərazilərində erməni qüvvələrinin mənəvi ov-

inqışaf eləmiş ölkələrən, o cümlədən İsraildən aldığı qeyd edib. "Azərbaycan silahlanmadan həmişə qabaqcıl texnologiyadan istifadə edir k, bu da bütün başqa üstünlülər yanaşı, qabaqcıl silah növləri ilə işləyən herbi qulluqcların və komanda heyətinin intellektual seviyyəsini qaldırmağa imkan verir" - Kuznetsov əlavə edib.

Bu yerdə yada salaq ki, 200 milyonluq kredit silahları ilə bağlı anlaşma öten il imzalandı da Rusiya hələ də silahları Ermənistəna verməyə tələsmir.

\*\*\*

Yaranmış durumda Ermənistən üçün ən məqbul yol, şübhəsiz ki, danışqlar prosesində konstruktiv mövqe tutmaq, müharibəyə rəvac verməmək və Böyük Sülh Sazişi yolunda engel yaratmamaqdır. Əfsuslar olsun ki, bu da müşahidə edilmir. Rəsmi İrəvanın son cəhdəri bütünlükle işğal rejimini möhkəmləndirməye, Azərbaycanı öz ərazilərini hərbi yolu ilə azad eləmək imkanlarından məhrum etməyə yönəlib. Təmas xəttində yeni nəzarət mexanizmlərinin tətbiqi üçün düşmən ölkənin dəri-dən-qabıqdan çıxmasının arxasında bu məqsəd dayanır.

Təbii ki, Azərbaycan öz ərazilərinin işğalının dənə ilə uzanmasına xidmet edən belə mexanizmlərin tətbiqinə heç vaxt razi olmaz. Rəsmi Bakı istəsə də bu, mümkün deyil. Ölək rəhbərliyi bu xüsusda "Gallup"un keçirdiyi sorğunun nəticələrini, sadəcə, ciddiye almaq zorundadır. Öz torpaqlarını işğaldən azad eləmək isə hər bir xalqın suveren hüququdur - o cümlədən də Azərbaycan xalqının.



## Başı kəlağayılı, ağzi yaşmaqlı turizmimiz

Sevinc TELMAN QIZI  
s.qurbanova@gmail.com

**Yay** girdən ölkədə daxili turizmin niyə inkişaf etməməsi barədə qızıl xirdələriq ha... Unudun onların hamisini. Yeni, xoruz səsi eşitməmiş nüanslar var ortada. BBC Azərbaycancın araşdırmasını oxuyandan sonra öyrəndim və istərdim, onu sizinlə də paylaşım.

Demək həmkarlarımıza araşdırıb ki, Bakıdakı bəzi otellərde Azərbaycan pasportu olan vətəndaşların qalmasına izn verilmir. Jurnalistlərin elaqə saxladıqları 3, 4 və 5-ulduzlu 30-dan çox otelin eksəriyyətində isə nikah şəhadətnaməsi tələb edildiyi məlum olub. Tələsmeyin, burda bəla tekce sənəd tələbində deyil. Ciddi ayrı-seçkilik faktından gedir səhəbət.

Belə ki, 4-ulduzlu otellərdən birinin ("Alp Inn Hotel") nümayəndəsi Azərbaycan vətəndaşlarına qarşı eyni tələb irəli sürsə də, xarici qonaqlara qarşı bəla bir tələbin olmadığını deyib. Digər 4 ulduzlu otelə ("Altstadt") nikah şəhadətnaməsi təqdim etmeyən azərbaycanlı cütlüyün bir yerdə olmasa da, ayrı-ayrı otaqlarda qala bilecəyini deyiblər. Bir şərtlə ki, onlar "bir-birinin otağına keçməsin".

Mərkəzdə yerleşən 3-ulduzlu otellərdən birində ("Araz") isə nikah şəhadətnaməsini təqdim etmeyən cütlükdə "qız əcnəbi olarsa" onların otelə qalmamasına icazə verilir. "Bunlar (azərbaycanlı oğlan və qız) başqa fikirlə istifadə edirlər otelən, biz də otelə narahatlıq olmasın deyə bəla şəraitlə yaratırıq" - "Sapphire" otelinin meneceri "yalnız xarici vətəndaş" tələbinin səbəbini izah edərən deyib.

Turizm standartları, otelçilik, daxili turizmin inkişafı... hamisi gedib işinin dalınca. Adamlar yeni turizm standartları yaradıblar. Necə deyərlər, başı kəlağayılı, ağzi yaşmaqlı turizm. Ana-bacı səhbəti, tin razborkası, qardaş qeyrəti... Bu üç atributa əsasən daxili turizmin standartları müəyyənləşdirilib. Tətilə çıxanda kim üstündə nikah şəhadətnaməsi gəzdirir ki? Hesab edin ki, uşaqlarınızla getməmisiz, çəşib həyat yoldaşınızla baş-başa bir tətil keçirmək arzusuna düşmüsüz. Və üstünüzdə nikah şəhadətnaməsi yox. Əllərinizlə divara dırmaşsanız da, bu namus-qeyrət dağarcıqlarına ər-arvad olduğunuzu sübut edə bilməyəcəksiz. Qaldınızmi yersiz-yurdsuz? Ya da ara yerdə bir otaq yerinə "ceyran belində" qıyməti olan iki otaq tutmaq zorundan qalacaqsız.

Qəbul edirəm ki, ölkədə fəaliyyət göstərən otellerin əxlaqsızlıq yuvasına əvvilməməsi üçün önlemlər alınmalıdır. Defələrlə oxumuşam ki, əxlaqsızlıqla məşğul olan şəbəkələrin bəzi otellərə işbirlüyü var, saat hesabi işleyirlər, faiz ödəyirlər. Bununla bağlı kriminal statistikada yüzlər xəbər yer alıb və alır. Amma bu problemin həlli bəle olmamalıdır axı. Həmin otelləri bağlatdırmanın, cəzalandırmanın minlərlə yolu var. Onların arasında "əcnəbiyə olar, bizimkinə yox" prinsipi yer almamalıdır.

O hansı kitabda yazılıb ki, əcnəbi cütlük onların təbirincə desək, "başqa fikirlə otelən istifadə etmirlər"? Əcnəbi cütlük otağa giriəndə balışlarının arasına qılınc-filan qoyur? Bütün əsəriyyət üçün o məlum "başqa fikir" anlayışının altında eyni əməllər yer almırı? Conla Meloni onu Bakının otelində edəndə mentalitetə uyğundur, Fatma ilə Məmməd edəndə yox?

Fəlakətə bax e. Əgər qız əcnəbi, oğlan yerlidirsə, nikah şəhadətnaməsinə ehtiyac yoxmuş. Səyləriniz qırılsın, yene eyni anormallıq. Dediym ki, Məmməd otelə bu işi Marta ilə görə bilər, amma Fatma ilə yox. Demək, əsas məsələ Fatmanın namusunu qorumaqmiş. Daha bir anormallıq. Necə yəni, azərbaycanlı cütlüyə ayrı-ayrı otaqlar verilir, amma bir şərtlə ki, bir-birinin otağına keçməsin? Haranın məntiqidir bu? Bəyəm otel otaqlarının qapısında yengələr dayanır? "Kim kimin otağına keçdi"nin monitorinqini aparan var? Axi bu, turist, istehlakçı hüquqlarının kobud şəkildə pozulması, hətta deyərdim, anasının ağladılmasına. Məqsəd bir otaq yerinə iki otağın pulunu almaqdan başqa bir şey deyil.

Digər tərəfdən, hüquqşunaslar da bar-bar bağırır ki, otellərdə müştərilərdən nikah şəhadətnaməsi, ümumiyyətə, şəxsiyyət vəsiqəsindən qeyri hansı sənəd.... tələb edilməsi qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 601-ci maddəsinə əsasən otel müştəridən qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb etməsinə görə vəzifəli şəxsler 300 manatdan 400 manata qədər cərimə olunur. Oteller özəl sahibkarlıq subyektidir. Turizm Nazirliyindən də bunu təsdiq edirlər. O zaman nədir bu kəbin mollası ədaləri?

Bütün bu anormallıqlardan sonra siz yene de "daxili turizm niyə inkişaf etmir" deyə sual verirsiniz? Mən sual verməyi dayandırdım, faktları oxuyub feyziyəb olmaqla məşğuləm...

**A**zərbaycanın unikal tarixi abidələrindən biri Zaqatala qalası uşub-dağılmış təhlükəsi ilə üz-üzədir. Əslində bu qalanın tarixi elə də qədim deyil. Belə ki, 1803-cü ildə Çar Rusiyasının əlinə keçən Zaqatalada bu qalanın tikintisine 1804-cü ildə başlanılıb, 1830-cu ildə isə işlər tam yekunlaşdırıb.


Qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general İvan Paşkeviçin göstərişi və nəzarəti altında tikilib. Şamil hərəkatı dövründə və Zaqatala üşyanının yatırılması vaxtı bu qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsinə çevrilib. Ancaq Şamil hərəkatı yatırıldıqdan və Şimali Qafqaz Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası özünün hərbi əhəmiyyətini itirir. Bununla belə, 1905-1907-ci il Rusiya inqilabı zamanı "Potiomkin" gəmisiində uşyan eden 400 matrosun cəza çəkmək üçün göndərildiyi yer Zaqatala qalası olub.

Nəzarəti xanımdan öyrənir ki, ərazilə 11,5 hektar olan qalanın daxilində 15-ə yaxın tikili var. Qala ətraf əraziləri müşahidə etmək və bölgəyə hücumların qarşısını almaq baxımdan mühüm strateji məkanda yerləşir. Bu qalanın seddi Balakən yoluna kimi uzanır. Amma zaman-zaman uşub-dağılib və ərazilə kiçilib. Qala divarlarının eni 1 metr 20 sm-dir. Özü də tikintidə sement evəzinə, yumurtanın ağından və sarısından istifadə olunub. Qalanın tarixi qəhrəman Şeyx Şamilin hücumlarından qorunmaq üçün tikiildiyi barədə məlumatlar var. Qaladan üzü dağlara tərəf əraziləre "Samilovka" adı verilib. Hətta deyilənlər görə qaladan həmin yüksəkliyə doğru yeraltı yola olub. Daha bir yol şəhərin içərisinə doğru uzanır.

Həmsöhbətim, Zaqatalanın 64 yaşlı sakini Babayev Nadir bizi bələdçilik edərən bir sıra maraqlı məlumatlar verir. Dediyiye görə, bir vaxtlar o, özü yeraltı yolla qalanın çıxışına qədər gedib. O zaman bura Çar quberniyasının ərazisinə daxil olan qalanın mərkəzi hissəsindəki çuxur bir yerin qarşısında dayanır. Həmsöhbətim davam edir: "Bax, burada 3 metrlik derinliyə enəndən sonra yol başlayırdı. Mən o vaxt buradan yeraltı yola düşmüştüm. Amma heyf itib-batıb artıq".

Bu yerdə qeyd edək ki, Çəkilişlərinə 1964-cü ildə başlanılan "Yenilməz batalyon" filmi (Yazıcı Qılman İlkinin "Qalada uşyan" romanı əsasında) 1907-ci il Zaqatala hadisələrinə həsr olunub. Ekran əsərində Çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürətli edilmiş "Potiomkin" zirehli gəmisinin üşyankar matrosları ilə yerli inqilabçıların Çar Rusiyasına qarşı birgə mübarizəsində danişılır. Düzdür, bəzən yanlış olaraq filmin Zaqatala qalasında çekildiyi deyilir. Ancaq bu, bəle deyil, filmin bəzi bölümləri Şəkide çekilib.

Nadir Babayev əlini qarşı tərəfdəki hicrələrə uzadır: "Bax, burada türmənin karsərləri olub. Potiomkinin "maryak"ları burda saxlanandan sonra bura türmə kimi istifadə olunmağa başlayıb. Sözə baxmayanları karsərə salırmışlar. Hətta türməyə düşmüs



# Sırlı qala və ya 109 il əvvəl qar podpolkovnikinə atılan gülə

Tarixi Zaqatala qalası məhv olmaq təhlükəsi ilə üz-üzədir; yeraltı yollar, Balakən yoluna qədər uzanan sədd və yaxınlıqdakı tarixi kilsə...



ki, buradakı tikililərdə qarağac materialından istifadə olunmuşdu deyə, çürümək bilmirdi. Ancaq sonralar materialı söküb daşıyıblar.

Digər bir tərəfdə yerleşən su anbarına çəkilən, yalnız bir neçə il əvvəl kəsilən suyun mənbə yeri də hələ ki, sır olaraq qalır. Nəhəng anbara pillekənlər düzəşmişlər. Cox güman ki, anbarı temizləmək, yaxud da suyun səviyyəsinə uyğun olaraq ondan istifadə etmək üçün qoyulub bu pillekənlər.

Qalanın çıxış qapısından aşağı enəndə həmsöhbətim yaxınlıqdakı yeri nişan verir. "Çar zabiti buradan keçəndə, aşağı tərəfdən, kilsənin yanında qarağac ağacının üstündən vurublar"-deyib aşağıdakı alban kilsəsinə göstərir. Qeyd edək ki, cərimə ilə Qara dəniz donanmasından Zaqatala qalasına göndərilmiş sabiq matros Stepan Demeşko batalyonu komandiri, podpolkovnik Dobrovolskini məhz iyul ayının 10-da gülələyib.

Belə ki, böyük yoxlayıb geri dönen komandır matrosun güləsinə tuş gelir.

Kilsəyə enirik. Nəhəng bir tarixi abidə, her daşından, sütunundan tarixin yüz illərindən o tərəfin izləri boyanır. Ancaq di gəl, bu abidə də bərbad veziyətde, virana qoyulub. Həmsöhbətim deyir ki, neçə dəfə təmir etməyə söz versələr də, nəticəsi olmayıb. Yaxınlıqdakı çinar ağacının da yaşı əsrəri adlayıb.

Kilsənin giriş hissəsində sementle çəkilmiş xaç işaretinin qondarma olduğu uzaqdan seziklər. Qırmızı kərpicin üzərinə zorla perçim edilmişindən hiss olunur ki, burada tamam başqa məqsəd olub. Zaqatala qalası kimsi, bu kilsənin də əsaslı təmirə ehtiyacı var. Turizm potensialına malik olan bölgəni həm də bəla tarixi abidələrlə turistlər üçün cəlbəcidi etmək olar. Həm də bu abidələr Azərbaycanın tarixinə bir parçasıdır, onların silinməsinə yol vermek olmaz.

Mədəniyyət və Turizm Nazirliyindən "Yeni Müsavat" a bildirdilər ki, məsələ ilə bağlı anlaşırma aparılacaq və məsələyə münasibet bildiriləcək. Mövzuya qayıdacaq.

Elşad PAŞASOV  
Foto: müəllifindir



şəxslərin divarlarında ad-familiaları var idi. Sonralar sökük-lüb-dağıldı, adlar itib-batdı. Karşılərin üstündəki cığır isə əsərlərin gəzdiyi yerlərdir. Həm də bu yüksəklikdən tərəfa nəzərət edərmişlər. Toplar isə qalanın üst tərəfindəki xüsusi yerlərə qoyulmuşdular.

Ancaq qalanın bir tərəfində çayxana tikilib. Bu, gələcək turistlərin dincələməsi, oturub bir çaynik çay içməsi üçün belə de normaldır. Ancaq cəmi 15-20 metrlikdəki həbsxananın durumu, üfunət qoxusu verməsi çətin. Mən 30 il bu qaladakı fabrikdə işləmişəm".

Həbsxana kimi istifadə olunmuş məkanlar da tam baxımsız vəziyyətdədir, üfunət qoxayatsın. Qalanın üzərinə çıxıb aşağı baxırıq. Aşağı vahiməli bir

kərpiclər hörülmüş, hündür tavannı həbsxananın yalnız hava üçün bir pəncərəsi var. Divarın qalınlığı 1 metrən çoxdur. Buranı hansısa məhbusun dəlib aradan çıxmazı sadəcə mümkün deyil...

Qalanın aşağı hissəsində barıt anbarı yerləşmiş. Buranın da içərisi xarabalığa dönüb. Hərbçilərin atlarını saxlamaq üçün tikilmiş tövlənin de sadəcə qalıqları qalıb. Bələdçimiz deyir

Dünya bu günlerde baş vermiş Türkiye-Rusya barışlığının detallarını müzakirə edir. Ve töbii ki, bu incidentin başlanma sebebi olan pilotun taleyi de müzakirə mövzularından biridir. O da məlumudur ki, Türkiye və Rusiya mətbuatı yazır ki, Rusiya təyyarəsinə vuran pilot hazırda axtarılır. Ortada ciddi siyasi oyunlar getsə de, mövzu yənə də pilotlardır.

#### Hər adam pilot ola bilərmi?

Bu peşənin incəliyi, onların seçimi, keçidləri yol oxucuların marağındadır. "Yeni Məsəvət" mövzunun aktuallığını nəzərə alıb, pilot olmaq isteyənlərin keçməli olduğu yollar barədə maraqlı bir arayış hazırlayıb. Maraqlıdır, hər bir adam pilotluq edə bilərmi? Bu, nə dərəcədə mümkündür? Pilotlar hansı yoxlama, imtahanlardan keçir, hansı bacarıqlara, fiziki, psixoloji hazırlığa malik olmalıdır?

Ele bu sualların izi ilə arayış hazırlayanda ortaya maraqlı detallar çıxdı. Birincisi, ondan başlayaq ki, pilot, xüsusi və ya professional olaraq bir hava nəqliyyat vasitəsini istifadə edən, sövq və idarə edən adamdır. Məlki və ya əsgəri havaçılıq sektorlarında işləyirlər və ya hobbi olaraq uçuş reallaşdırırlar.

Pilotlar oxuduqları təhsilə görə xüsusi pilot lisansı (PPL), ticari pilot lisansı (CPL) və ya hava yolu nəqliyyat pilotu lisansı (ATPL) sahibi ola bilərlər. ATPL lisansı en ehatəli ticari lisans olub, digər lisansları da ehatə edər. Bir pilot öz ölkəsində oxuduğu lisans və dərəcələndirmələri bağlı olduğu havaçılıq nüfuzlarının icazə verdiyi ölkələrdə istifadə edə bilər.

#### Psixologiyası sağlam deyilsə...

Pilot olmaq hər hansı bir müraciət, forma və ya kağızdan daha önemli bir şərtdən keçir. İlk növbədə insanın psixoloji sağlam olması lazımdır. Təbii ki, mükəmməl bir insan yoxdur. Amma buna görə ki, minse cəsarətini qırmağa da gərək yoxdur. Lazımlı testlər və müəyyən müddət sonuncunda pilot olmağa haqq qazanmaq mümkündür.

Məsələn, qonşu Türkiyədə pilotluq anlayışını əsgər və ya sivil olaraq iki bölümde inçələməyə ehtiyac var. Əsgər pilot olmaq üçün öncəliklə havə hərb məktəbinde 4 il təhsil almaq lazımdır. Bu, həm də "nece f16 pilotu olmaq olar" sualının cavabı kimidir. Bundan sonra Türkiye Silahlı Qüvvələri tərəfindən verilən mütxəssis təhsili alınır. Burada siyasiyaya uyğun olaraq, təkamül helikopter idarəedicisi kimi başqa təhsillər də alına bilir.

Yuxarıda dediyimiz kimi, təhsil sonucunda pilot olmağa namizəd seçilənlər önce yardımçı pilot, sonra da kapitan



# Kimlər pilot ola bilər?

## "Göydə uçanlar"ın seçimi və həyatı barədə bilmədiklərimiz...

pilot ola bilirlər. Amma təhsilən sonra özəl uçuş dərsleri verən kurslara da qatılmaq şərtidir. Burada da lazımi kriteriyaları keçmək, lazımlı və məcburi təhsili tamamlayaraq testlərdən keçmək gərkir. Ancaq bundan sonra hava yolu şirkətlərində işləməyə başlamaq olar.

Bundan başqa, lisey məzunlarının da ala bildiyi "ultra-light pilot" təhsiləri var. Bunlar kiçik həcmli təyyarələr üçün təhsil verən kurslardır.

Sağamlıq sertifikatları isə o qədər də asanlıqla verilmir. Yaddan çıxarmaq olmaz ki, bunun üçün böyük həkim həyti, həssaslıqla nəzərdən keçirilən analizlər və ciddi psixoloqlar ordusu var. Bundan başqa, xarici dil bilgisi də xüsusi kriteriyalardan sayılır.

Pilot olmaq üçün lazımlı kriteriyaların siyahısına diqqət yetirək. Pilot olmaq istəyən şəxs:

#### 18 yaşdan yuxarı olmalıdır

Bu iş üçün sağlamlıq arayışı almalıdır.

Beynəlxalq qaydalara görə yoxlamadan keçməsi şərtlidir.

Bundan sonra xüsusi pilot təhsili deyilən bir təlimdən keçmək lazımlı gelir. Bu təlim 50 saat davam edir. Bununla paralel, 80 saat yaxın bir yer dərsi də keçmək şərtlidir.

Bu təhsili bitirəndən sonra

pilotlara beynəlxalq dərəcesi olan bir pilot dərəcəsi verilir. Bundan sonra qanunda göstərilən şərtlər daxilində uçuş icazəsi də qazanılır.

Bunu davam etdirmək isteyənlər SPL, yeni, ticari pilot təhsilinə davam etmək olar.

Narkotik və alkohol asılılığıının olmaması da şərtlər sırasındadır.

#### Türk Hava Yollarında xarici pilotlar artıb

Daha bir maraqlı detal. Dünyada en çok ölkəyə sefer düzənleyən şirkət kimi tanınan "Türk Hava Yolları" ilə uçmaq isteyən əcnəbi pilotların sayından son illər artım yaranıb.

THY-də en çox çalışmaq isteyən xarici pilotlar almanınlardır. Onlardan sonra siyahida yunanlar, ispanlar, italyanlar, hollandalar, belçikalılar və ingilislər yer alır. Ümumilikdə isə THY-də 158 əcnəbi pilot çalışır. Pilotluq üçün lazımi kriteriyalara sahib olan əcnəbi pilot namizədləri müraciətlərinin ardınca təkrarən bir testdən keçirərlər. Pilot namizədlərinin haqlarında ədiyyə orqanlarında arxiv qeydləri alınırlar. Bu, onların daha öncədən məhkumluğunu, axtarışda olub-olmadığını üzə çıxarmaq üçündür. Yaşayış yerindən arayış, ICAO Annex-1-deki və JAR FCL-3-dəki "ticari hava yolu pilotu şərtləri"nə uyğunluq, son 1 il içinde uçuşlarına 6 aydan çox fasılə verməməsi

və lazımi səviyyədə ingilis dili bilgisinin olması şərtlər sırasındadır.

#### Birinci pilot biznes klass yeməyi yeyir, ikinci isə...

Amma bu, pilotlara bağlı bilməli olduğumuz yegane məlumat deyil. Bəzi fərqli de-tallara da diqqət edək:

1. Pilotlar fərqli yemeklərle qidalanır. Ekipaj üzvlərinin həmisinin birdən zəhərlənməsi riskini azaltmaq üçün 1-ci pilot biznes klass yeməkləri ilə qidalanır, 2-ci pilota isə digər yeməklər verilir.

2. "Boeing-747" 6 mln-dan çox detaldan ibarətdir və en məşhur sənişin və yük daşıma təyyarəsidir. Onu tez-tez "Səma Kralıçası" və ya "Cambo Cet" (Jumbo Jet) adlandırırlar. Təyyarənin 6 mln-dan çox ehtiyat hissəsi pilot komandasının nəzarəti altında olur və bu hissələr knopkalar vasitesi ilə idarə olunur.

3. İnsanların 80%-i uçuşdan qorxur. Akrofobiya yüksəklik qorxusudur. Aerofobiya isə məhz təyyarələrə qarşı olan qorxudur və bunu yüksəklikdən olan qorxu ilə (akrofobiya) qarışdırmaq düzgün deyil. Çünkü akrofobiyanın eziyyət çəkən insanlar hətta 1 metrik yüksəklilikdə də qorxu keçirə bilər.

4. Boeing-747-nin hər bir mühərrik 4000 kq ağırlığında 4000 kq ağırlığında olan hər bir mühərrikin qiyməti isə 8

mln. dollar dəyrindədir.

5. Dünyada en six və yüklenmiş hava limanı; Beynəlxalq Hardsfil-Cekson Atlanta hava limanı sənişin daşımalarında en çox yüklenmiş hava limanıdır (1998-ci ildə bu gün qədər hər gün 260 min sənişin). 2012-ci ildə bu hava limanı təxminən 95 mln. sənişin qəbul edib.

6. "Boeing-747" təyyarəsinin süreti. Dünyada en çox təninan təyyarənin süreti də özü kimi heyrətləndirir : 955 km/saat.

7. Dünya əhalisinin cəmi 5%-i hava nəqliyyatından istifadə edib. Avia-sferanın süretli inkişafına baxmayaraq zəif inkişaf etmiş ölkələrin əhalisi bu xidmətdən məlum səbəblərə görə istifadə edə bilmir.

8. Təyyarənin köhnəliyi

sahesine ümumi nəzarət və rehbərliyi Uçuşların Tehlükəsizliyi üzərə Avropa Agentliyi (EASA) edir. Təyyarələri idarə edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var. Bundan başqa, Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına (MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra digər məsələlərə görə seçilirlər. Əgər abituriyentlər bu meyarlara, şərtlərə cavab vermirlərə, o zaman onlar müvafiq fakültələrə qəbul olunurlar. Daha sonra isə pilotların psixoloji durumunda və sağlamlığında ümumən baş verə bileyək dəyişiklikləri nəzarətdə saxlamaq üçün onlar mütəmadi olaraq tibbi mü-

ayinədən keçirilirlər. Heydər Əliyev Beynəlxalq Aeroportun Aviasiya poliklinikasında xüsusi komissiya var. Həkim-uçus ekspert komissiyası pilotları xüsusi diqqət mərkəzində saxlayır. Pilotlar hər uçuşdan qabaq mütləq komis-siyada müayinədən keçirlər.

Hətta bəzi hallarda həmin komissiya bəzi pilotların uçşa çıxmalarına qadağalar qo-yub. Belə ki, pilot israrla 25 min saatlıq uçuş təcrübəsinin olduğunu və yenə də uçmaq istədiyi bildirib. Lakin onun sağlamlığında kiçik də olsa qüsür olduğundan dərhal uçuşdan kənarlaşdırılıb.

9. Dünyada en çox uçuş həyata keçirən insan; "United Airlines" Tom Staneri "daimi müştəri" adlandırır. Belə ki o, 2012-ci ildə 1 mln. mil məsafəni təyyarədə uçuş zamanı olub. Uçuşların hamisi "United Airlines" kompaniyasının təyyarələrində, 1-ci klassda həyata keçib. Tom Staner 59 yaşlı satış üzrə təmsilcidir və onun öz sözlərinə istinadən uçuşların çoxu işgüzar uçuş olub.

10. Dünyada en sürətli təyyarə. "Lockheed SR-71 Blackbird" pilotla idarə olunan en sürətli reaktiv təyyarə hesab olunur. Onun süreti 3530 km/saat-a qədər arta bilir. Bu rekord ilk dəfə pilot U.Coerz və T.Morgan tərəfindən təyin olunub...

Azərbaycanda pilotların durumu ilə bağlı vəziyyət də nəzarət altındadır. Bu barədə zaman-zaman AZAL sözçüləri səviyyəsində mediaya açıqlamalar verilir. Ümumiyyətlə, Azərbaycanda mülki aviasiya

□ Sevinc TELMANQIZI



# "Avro-2016" həyacanı bitti

## Burnu qırılan azarkeş, sadə prezident, qoca qapıcı və...

**F**ransada bir aydır davam edən 15-ci Avropa çempionatı başa çatdı. İlk dəfə 24 komandanın iştirak etdiyi çempionat rəngarəng və gərgin oyunları ilə yaddaşlarda qaldı. Amma yaddaşlarda qalan digər maraqlı faktlar və hadisələr də baş verdi ki, "Avro-2016" haqda son yazımızda onları topladıq.

### Bir ana, iki rəqib oğul...

Təkcə Fransada deyil, ümumiyyətlə, qitə miqyaslı yarışlarda ilk dəfə olaraq iki qardaşın bir qrupda, amma iki fərqli komandada oynamasına şahidlik etdik.

"Avro-2016"nin A qrupunda keçirilən Albaniya - İsveçə oyununda hər iki yığmanın heyətində Caka soyadlı futbolçular start heyətində meydana çıxdı. Qranit Caka İsvəçə millisinin, qardaşı Taulant Caka isə Albaniya yığmasının heyətində oynadılar. Bu, Fransa çempionatında "top-10" luğunda ilk sırada yer tutu bilər.

### Toyu təxirə salan, atasını dəfn edən...

Uels millisinin futbolçusu Co Ledlinin toyunu təxirə salması da çempionatın ən maraqlı hadisəsi kimi yaddaşlarda qaldı. Uels millisi təxinde ilk dəfə Avropa çempionatına vəsiqə qazandığından Ledli də əvvəldən düşünnüb ki, qrup mərhələsindən sonra evə qayidacaqlar və o da toyunu edəcək. Yəni həzirlıqlar çempionatdan əvvəl olub. Amma Uels yarımfinaladək irəliliyindən Ledli toyunun vaxtını dəyişməli olub. Uelsdə milli qəhrəmanlar kimi qarşılanan komandanın üzvü indi rahat toy edə bilər.

Xorvatiya millisinin kapitanı, Ukraynanın "Şaxtyor" klubunun oyunçusu Dario Srna çox qəmlı bir hadisə ilə "Avro-2016"nin qəhrəmanlarından biri oldu. Türkiyə ilə qrupdakı ilk oyundan sonra atası Üzeir Srninan dünyasını dəyişdiyi xəberini alan xorvat oyunçu ölkəsinə gedərək dəfn mərasimine qatıldı. Amma yenidən Fransaya qayı-

dan Srna Çexiya ilə görüşün start heyətində meydana çıxıb və ölkənin himni səslənərkən ağlayıb.

### Hocsonun istefası, İbrahimoviçin millidən getməsi...

"Avro-2016"nin 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərinin baş məşqçisi Roy Hocsonun vəzifesindən istefa vermesi də çempionatın maraqlı hadisələrindən oldu. 68 yaşlı mütəxəssis çoxdan "yetişmişdi", çünkü İngiltərə onunla 2012-dən üzü bəri heç bir uğura imza atıbilməmişdi. "Çox məyusam. Çempionatı belə erkən tərk etmək yolverilməzdird. Bunla-

rın günahı məndədir. Buna görə də getmək qərarına geldim" deyən Hocson İslandiya ilə oyundan sonra istefaya getdi.

Çempionatı erkən tərk edən İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviçin millidən getmək qərarı da "Avro-2016"nin tarixi hadisələrindən biri oldu. 2001-2016-ci illərdə İsveç millisində çıxış edən 34 yaşlı futbolcu keçirdiyi 116 oyunda 62 qol vuraraq canlı efsanəyə çevrilmişdi. Daha bir neçə məşqçi, oyunçu və qapıcı milli komandanın getdiyi bəyan etsə də, bu iki istefa daha çox yadda qaldı.

### Ən yaşlı qapıcı

Qapıcıdan söz düşmüşkən, çempionatda barəsində çox danışılan bir qapıcı da tərixə düşdü. Söhbət Macaristən millisinin qapıcısı Qabor Kiraydan gedir. O, Avropa çempionatlarında en yaşlı futbolçusu kimi adını tarixə yazardı. 40 yaş 74 günlü-



"Avro-2016"nin 1/4 finalına yüksələn yığması üçün böyük jest edərək oyunu stadiyondan - fanatların oturduğu sektordan izledi. "Niyə VIP otağında oturub, şampanla başımı qatmalıyım? Bunu dünyanın istənilən nöqtəsində edə bilərem. Mən öz azarkeşlərimizlə birləşə tribunada olacam. Əynimdə İslandiya yığmasının futbolkası" deməkə çempi-



yündə olan qapıcı bunadək bu göstəricidə rekordçu olan (39 yaş 91 gün) alman Lotar Matteus geridə qoydu. Çempionatda ən adlı-sanlı komandaları belə geridə qoyan İslandiyən yeni seçilmiş prezidentini də mütləq qeyd etmək lazımdır.

### Prezident azarkeşlər arasında

İslandiya prezidenti Qudni Yohanesson "Av-

onatın qəhrəmanlarından oldu.

### Azarkeşlər və Beyin zərbəsi

"Avro-2016" azarkeşlər arasında dava-dalaşlarla yadda qaldı. Marselde rus və ingilis azarkeşlər arasında davada hətta ölen də oldu. Üç rus azarkeş isə uzun müddətlik həbs cəzası aldı. Amma çempionatın sonrakı günlərində azarkeşlər sakit-

leşdilər və dava-dalaş xəberləri kəsildi.

"Avro-2016"nin Uels-Slovakıya oyunundan önce azarkeşlərin biri ilə maraqlı hadisə baş verib. Uelsin futbolçusu Qaret Beyl matçdan önce isinmə hərəkətləri zamanı vurdugu zərbələrdən biri tribunada əyləşən azarkeşin üzünə dəydi. Nəticədə həmin azarkeşin burnu qırıldı. Portuqaliya və Uels yığmaları arasında keçirilən oyundan əvvəl maraqlı hadisə yaşandı.

Belə ki, azarkeşlərdən biri meydana girərək Portuqaliya millisi ilə xatire şəkli çekdirib. Onun bu addımı maraqlı görüntülərə səbəb olub. Mühafizəçilərin gözündə yayılan azarkeş Ronaldo ilə selfi də çekib.

### Qızımann Portuqaliya millisində?

Fransa müdlisinə yarımmüdafəçi Antuan Qızımanın Portuqaliya millisinin həyətində oynaya biləcəyi ilə bağlı xəber də "Avro-2016"da xüsusi qeyd edilməyə layıqdir. Məlum oldu ki, onun babası Amar Lopes Fransaya köçməzdən əvvəl "Pasuş" klubunda oynayıb. Dayısı ötən il bəyan edib ki, Qızımanın Portuqaliya millisində oynaması üçün hətta danışıqlar da gedib. Qızımann isə Portuqaliyanı deyil, Fransanı seçib.

### Matçda dolu

"Avro-2016"nin C qrupunda hazırda davam edən Ukrayna - Şimalı İrlandiya oyununda da maraqlı təbiət hadisəsi yaşanıb. Matçın baş hakimi güclü dolu yağdığı üçün 54-cü dəqiqədə oyunu dayandırıb. Yalnız bir neçə dəqiqə sonra oyunun davam edilməsinə qərar verilib.

□ Nazim SABIROĞLU





# ÜSAVAT

## Son səhifə

N 148 (6469) 11 iyul 2016



### Məhkəmə onun çilpaq gəzməsinə qərar verdi

**A**lmaniyannı Dortmund şəhər sakini qonşularının gözü qabağında çilpaq gəzmə üçün məhkəməyə müraciət edib. Lenta.ru saytı xəbər verir ki, 42 yaşlı Robert B. həftədə iki dəfə evinin arxa bağçasında yerləşən saunaya gedir və bu zaman əynində paltarı olmur. Onun bu hərəkətindən qəzəblənən qonşusu Hans L. məhkəməyə müraciət edib. Şikayət ərizəsində isə bildirib ki, naturizm həvəskarı olan bu şəxs onun duyğularını tehqir edir. Ərizədə həmçinin qeyd olunub ki, Robert tez-tez içkili vəziyyətdə olub. Bundan başqa, saunada ayaqyolu olmadığı üçün qonşusu təbii ehtiyaclarını basseynində ödəyirmiş ki, bu da xəstəlik təhlükəsi yaradırmış. Qonşusunun həqiqətən də bağçada çilpaq gəzdiyini sübut etmək üçün Hans L. onun çilpaq ikən necə göründüyüni təsvir edib. Amma hakim bildirib ki, Robert öz şəxsi mülkünlərinə rəzisində bu formada gəzdiyi üçün hər hansı qanun pozuntusundan söhbet gedə bilməz. Amma iddiaçı tərəfin vəkili bildirib ki, hüquqlarını qoruduğu şəxsə qarşı mənəvi terror olub. Hakimsə ona bu iddiamı dayandırmağı, vaxtına və puluna qənaət etməyi məsləhət görüb. Məhkəmənin məlum qərarından sonra isə iddiaçı tərəfin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs evini satmayı və başqa bir yere köçməyi qərara alıb.

## 41 il mesadə yaşadı, oduncular tapdı

**F**ilm qəhrəmanı Tarzanın həyatdağı gerçəyi olan 44 yaşındaki Ho Van Lang dönyanın diqqət mərkəzindədir. 2013-cü ilde tapılan ata-balənin hekkəsi isə hər kəsi şok edib. Çünkü onlar hər kəsdən izolyasiya olunmuş bir həyat yaşadılar. 41 yaşına qədər Ho Van Langın tanıdığı tək adam hazırda 85 yaşında olan atası Ho Van Thang olub. Onları oduncular tapıblar. Langın atası Ho Van Thang Vietnam mühəribəsi zamanı Quang Ngai bölgəsinə bağlı olan Tra Kem kəndindən qaçaraq oğlu ile birlikdə mesəyə siğinib. Thangın həyat yoldaşı və digər iki oğlu mühəribədə dünyasını dəyişib. İllərlə meyvə, ot, qarğıdalı yeyən ata-oğul ağac başında qurduqları



bir yuvada yaşadılar. Tapıldıqları zaman Lang bir-iki söz xaricində damışlığı bacarmayıb. Ormanın dərinliklərində etraf aləm ilə heç bir əlaqə qurmadan yaşayan ata-bala



QOÇ - Ulduzlar yeni və sevinçdirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzər əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.



**BUĞA** - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovgatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.



**ƏKİZLƏR** - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəflı sövdələşmələrin uğurlu olacağını nəzəre alıb aktivliyinizi artırın.



**XƏRÇƏNG** - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünkü indi savab qazanmaq qarşısında bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.



**ŞİR** - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək arzusunda deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkən olsa, nahardan sonra uzaq səfərə çıxın.



**QIZ** - Götü qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.



**TƏRƏZİ** - Günün əsas hissəsinə maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olar ki, nahardan sonra işə ara verib bir qədər istirahətə aludə olasıınız. Spirli içkidən, duzlu qidadan uzaq olun.



**ƏQRƏB** - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər.



**OXATAN** - Təessüf ki, bu təqvim bürcünüz üçün hansı uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzilli bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybet və yalandan uzaq olun.



**ÖGLAQ** - Saat 13-ə qədər vaxtınızı qalmaqlısız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı probleminiz olmayacağı. Şəxsi bütçənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.



**SUTÖKƏN** - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Aile-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.



**BALIQLAR** - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğu bütün proseslər zövqünüzle vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.



**Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!**

### Son 30 ildə ilk dəfə öküz matadoru öldürdü



**I**spaniyada professional mata-dor Viktor Barrio öküzün ona bir neçə ölümçül zərbə vurmasından sonra dünyasını dəyişib. Hadisə ölkənin Aragon bölgəsində baş verib. Yarış zamanı öküz bir neçə dəfə V. Barrioya zərbə endirib. Arenada olan digər matadorlar öküzün diqqətini yayındırmağa çalışalar da, 29 yaşlı kişinin həyatını xilas etməye nail olmayıblar. Son neticədə isə Barrio hospitala aparılıb, amma həkimlər onun həyatını xilas edə bilməyib. Korrida zamanı öküz tərəfindən öldürülən son matador isə 1985-ci ildə olub. Bu o deməkdir ki, son 30 ildə ilk dəfədir ki, matador öldürülüb.

**Səhifəni hazırladı: SELCAN**



Ü

Ünvan: Bakı şəhəri,

R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)



**Redaktor:**  
**Zahid SƏFƏROĞLU**

Lisenziya N: B 114  
SAYI: 4.750

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

"Yeni Müsavat"ın komüütər mərkəzində yığılıb, səhifələnib,  
"E-Q" mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılır.  
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə biler.